

Nokia C3-01 İstifadeçi təlimatı

Mündericat**Təhlükəsizlik****İşə başlayın**

Düymələr və hissələr	5
SIM kart və batareyanın quraşdırılması	6
Yaddaş kartını daxil etmək və çıxartmaq	7
Batareyanın doldurulması	7
USB ilə batareyanı doldurmaq	8
GSM antenna	9
Qayıışı qoşmaq	9

İşəsalma

Şəbəkə xidmətləri və qiymətlər	9
Giriş kodları	10
Cihazı işə salmaq və ya söndürmək	10
Düymələri və ekranı kilidləmək	11
Toxunuş ekranı ilə əməliyyatlar	11
Toxunuş ekranının parametrləri	12
İnteraktiv iş masasının elementləri	13
Zəngin, mahnının və ya videonun səsini dəyişmək	13
Göstəricilər	13
Kontaktları və ya şəkilləri köhnə cihazdan nüsxələmək	14
SIM kartsız olan funksiyalar	15
Cihazınızdan oflayn istifadə	15
Fənəri yandırmaq və ya söndürmək	15

Cihazın idarə edilməsi

Dəstək	15
My Nokia	16
Cihazınızdan istifadə edərək cihazınızın proqram təminatını yeniləmək	16
Kompyuterinizdən istifadə edərək cihaz proqramını yeniləyin	17
İlkin parametrlərin bərpası	18

Faylları qaydaya salmaq	18
Təqvim və kontaktlarınızı Ovi by Nokia ilə sinxronlaşdırın.	18
Yaddaş kartında şəkillərinizi və digər məzmunun ehtiyat nüsxəsini çıxarın.	18

Telefon

Zəng etmək	19
Buraxılmış zənglərə baxmaq	19
Son yığılmış nömrəyə zəng etmək	19
Zəngləri səs poçtu qutunuza yaxud digər telefon nömrəsinə yönəltmək	20
Qəbul olunmuş zəngdən və ya mesajdan nömrəni saxlamaq	20
İnternet zəngləri haqqında	20
İnternet zəngini etmək	20
Konfrans zəngini etmək	21
Zənglərə yalnız müəyyən nömrələrə icazə vermək	22
Gedən və gələn zənglərin qarşısını almaq	22

Kontaktlar

Ad və telefon nömrəsini saxlayın	22
Sürətli yığımdan istifadə	23
Əlaqə məlumatınızı göndərmək	23
Kontakt qrupunu yaratmaq	23
Kontaktları SIM kartınıza köçürmək yaxud nüsxələmək	24

Mətn yazılması

Mətn daxilətmə rejimləri arasında keçid	24
Ənənəvi mətn daxilətməsi ilə yazmaq	25
Proqnozlu mətn daxilətmə	25

Məsajlaşma

Məsaj göndərmək	26
Məsajı qrupa göndərmək	26
Qoşmanı saxlamaq	27
Söhbətə baxmaq	27
Səs mesajlarına dinləmək	27

Audio mesajı göndərmək	28	Şəkillər	44
Məktub və Dərhal Mesajlaşma	28	Şəkli çap etmək	45
Poçt	28	Musiqi və audio	45
Çat	29	Media pleyer	45
Fərdiləşdirmə	30	FM radio	48
İş masası haqqında	30	Diktofondan istifadə	49
İş masasına qısa yolu əlavə etmək	31	Internet	50
Vacib kontaktları iş masasına əlavə etmək	31	Veb-brauzer haqqında	50
Go to (Keç) menyusunu fərdiləşdirmək	31	Internetdə naviqasiya	50
İş masasının fərdiləşdirilməsi	32	Brauzerin tarixçəsini silmək	50
Cihazınızın görünüşünü dəyişmək	32	Oyunlar və proqramlar	51
Öz profilinizi yaratmaq	32	Oyunlaq və proqramlar haqda	51
Tonlarınızı fərdiləşdirmək	33	Oyunlarda dəyişikliklər etmək	51
Bağlantı	33	Oyun yaxud proqramı yükləmək	51
Bluetooth	33	İcmalar haqqında	51
USB məlumat kabeli	36	Kalkulyatordan istifadə	52
WLAN-a qoşulun	37	Məzənnəni və ölçüləri çevirmək	52
Nokai Ovi xidmətləri	39	Cihazınızı qoruyun	53
Ovi by Nokia	39	Cihazınızın kilidlənməsi	53
Nokia-nın Ovi xidmətlərinə giriş	40	Yaddaş kartınızı parolla qorumaq	54
Nokia Ovi Suite haqqında	40	Yaddaş kartını formatlaşdırmaq	54
Nokia Ovi Pleyeri	40	Cihazınızı utilizasiya üçün hazırlamaq	54
Vaxtın idarə edilməsi	40	Ətraf mühiti qoruyun	54
Vaxtı və tarixi dəyişmək	40	Enerjiyə qənaət	54
Zəngli saatin qurulması	41	Tullantıların təkrar istifadəsi	55
Zəngli saati mürgüləməyə keçirmək	41	Məhsul və təhlükəsizlik üzrə məlumat	55
Məşqlərinizin müddətini ölçün	41	İndeks	62
Əks-taymeri qurmaq	42		
Təqvim	42		
Bazarlıq siyahısını yaratmaq	43		
Şəkillər və videolar	43		
Şəkil çək	43		
Video çəkilişi	43		
Şəkli yaxud videonu göndərmək	44		

Təhlükəsizlik

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər. Daha ətraflı məlumat üçün istifadəçinin təlimatının tam mətnini oxuyun.

QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN



Simsiz telefonların istifadəsinə icazə verilmədiyi hallarda və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilər, məsələn, təyyarədə, xəstəxanada və ya tibbi cihazların, yanacağıın, kimyəvi maddələrin və ya partlayıcıların yaxınlığında telefonu söndürün. Məhdud ərazilərə dair bütün təlimatlara əməl edin.

YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR



Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.

MÜDAXİLƏ



Bütün simsiz telefonlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.

KEYFİYYƏTLİ XİDMƏT



Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məsulu quraşıdır və ya təmir edə bilər.

BATAREYALAR, ADAPTERLƏR VƏ DİGƏR AKSESSUARLAR



Bu cihaz üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalar, adapterlər və digər aksesuarlardan istifadə edin. Uyğun olmayan məhsulları qoşmayın.

CİHAZINIZI QURU SAXLAYIN



Sizin telefon suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.


EŞİTMƏ QABİLİYYƏTİNİZİ QORUYUN




Qulaqlığa orta səs səviyyəsində qulaq asın və dinamikdən istifadə olunarkən cihazı qulağınıza yaxın tutmayın.

İşə başlayın

Düymələr və hissələr



- 1 Qulaqlıq
- 2 Ekran
- 3 Zəng düyməsi
- 4 Mikrofon
- 5 Bitirmə/Güc düyməsi
- 6 Klaviatura



- 7 Nokia AV konnektoru (3,5 mm)
- 8 Mini USB konnektoru
- 9 Səs artırılması düyməsi
- 10 Səs azaldılması düyməsi
- 11 Klaviatura kilidinin düyməsi
- 12 Kamera düyməsi
- 13 Dinamik
- 14 Kamera işığı

15 Kamera linzaları

16 Adapter birləşdiricisi

Optimal göstəriciləri təmin etmək üçün, misal üçün, displeyi və kamera linzasını örtən qoruyucu örtüyü çıxardın.

SIM kart və batareyanın quraşdırılması


Mühüm: Mikro-SIM kart kimi tanınan mini-UICC SIM kartını, mikro-SIM kartını adapter ilə və ya bu cihazda mini-UICC qoruyucusu (şəklə baxın) olan SIM kart ilə istifadə etməyin. Mikro SIM kart standart SIM kartdan kiçikdir. Bu cihaz mikro-SIM kartlardan istifadəni dəstəkləmir və uyğun olmayan SIM kartlardan istifadə karta və ya cihaza zərər vura bilər və kartda saxlanmış məlumatları korlaya bilər.




Bu cihazın BL-5CT batareya ilə istifadə olunması nəzərdə tutulub. Həmişə orijinal Nokia batareyalarından istifadə edin.

SIM kart və onun kontaktları asanlıqla çıxışlar və ya əyilmə nəticəsində zədələne bilər, o baxımdan, kartı daxil edərkən, toxunarkən və ya kənar edərkən ehtiyatlı olun.


1 Qapaqı sürüşdürüb çıxardın. Əgər batareya daxilədirsə, batareyanı qaldırın.



2 SIM kart daxil edin. Kartın kontakt sahəsi üzəaşağı olmalıdır.



3 Batareyanın kontaktlarını və yerini bir-birinə uyğunlaşdırıb batareyanı daxil edin. Arxa örtüyü dəyişmək üçün üst kilid tutacaqlarını onların oyuqlarına yönəldib örtük yerini tutana qədər onu sürüşdürün.




Yaddaş kartını daxil etmək və çıxartmaq

Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.

Sizin cihazınız bu həcmə qədər olan yaddaş kartlarını dəstəkləyir 32 GB.

microSD kartının daxil edilməsi



- 1 Arxa qapağı açın.
- 2 Kartın kontakt sahəsi üzəşəyi olmalıdır. Kartı çıxqıltı eşidilənə qədər daxilə salın.
- 3 Arxa qapağı yerinə taxın.

Yaddaş kartını çıxardın



Mühüm: Proqram yaddaş kartından istifadə edərkən onu çıxarmayın. Bunun edilməsi yaddaş kartını və cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.


Cihazı söndürmədən yaddaş kartını çıxara və ya yerinə taxa bilərsiniz.

- 1 Arxa qapağı açın.
- 2 Kartı çıxqıltı eşidilənə qədər daxilə salıb çıxardın.
- 3 Arxa qapağı yerinə taxın.

Batareyanın doldurulması

Batareyanız zavodda qismən doldurulmuşdur, lakin cihazınızı ilk dəfə yandırılmazdan əvvəl onu yenidən doldurmağınız lazım gələ bilər.

Cihaz enerjinin az olduğunu göstərsə, aşağıdakıları edin:



- 1 Batareya yükləyəni divar elektrik oyuğuna qoşun.
- 2 Adapteri cihaza qoşun.
- 3 Cihaz tam doldurulmanı göstərdikdə, adapteri əvvəlcə cihazdan sonra isə divar rozetkasından ayırın.

Siz batareyanın müəyyən vaxt müddəti üçün doldurmaq məcburiyyətində deyilsiniz və cihaz doldurularkən ondan istifadə edə bilərsiniz. Doldurulan zaman cihaz qıza bilər.

Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun görünməsi və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.


Batareya uzun müddət istifadə edilmədikdə, onu doldurmağa başlamaq üçün adapteri cihaza taxmaq, sonra ayırmaq və təkrar taxmaq lazım gələ bilər.

Radioya qulaq asarkən cihazın doldurulması qəbuletmənin keyfiyyətinə təsir edə bilər.

USB ilə batareyanı doldurmaq

Batareya zəifdir, lakin adapter üstünüzdə deyil? Siz kompüter kimi uyğun cihaza qoşmaq üçün USB kabelindən istifadə edə bilərsiniz.

Adepterin konnektorunu sınaqdan qorumaq üçün adapter kabelini taxıb çıxararkən ehtiyatlı olun.



USB ilə doldurulmanın başlaması uzun müddət çəkə bilər və enerjisiz USB konsentrator ilə qoşulsanız işləməyə bilər. Cihazınız divar rozetkasına qoşulduqda daha sürətlə doldurulur.

Kompüterə qoşulubsa, cihazınızı doldurulma zamanı sinxronlaşdırma bilərsiniz.


GSM antenna



Şəkilə GSM antenasının yeri boz rəngdə göstərilir.

Antenna istifadədə olduğu zaman ona toxunmaqdan çəkinin. Antenaya toxunma rabitə keyfiyyətinə təsir edir və əməliyyat zamanı cihazın daha çox enerjiden istifadəsi batareyanın ömrünü azalda bilər.

Qayıışı qoşmaq



İşəsalma

Şəbəkə xidmətləri və qiymətlər

Cihazınızın GSM 850/900/1800/1900 MHz şəbəkələri və WCDMA 850/900/1900/2100 MHz şəbəkələri şəbəkəsində istifadəsi təsdiq edilmişdir. Cihazdan istifadə üçün xidmət provayderinə abunə olmalısınız.


Şəbəkə xidmətlərindən istifadə və cihazınıza məzmun yüklənməsi şəbəkə bağlantısı tələb edir və məlumat trafiki qiymətlərinə təsir edə bilər. Məhsulun bəzi funksiyaları şəbəkə dəstəyi tələb edir və abunə olmanız lazım ola bilər.

Giriş kodları

PIN və ya PIN2 kodu (4-8 rəqəmlər)	Bu kod SIM kartınızı icazəsiz istifadədən qoruyur və ya bəzi imkanlara daxil olmaq üçün tələb olunur. Cihazınızı açdığınız zaman PIN kodun yığılmasını tələb edilməsinə qura bilərsiniz. Əgər kodlar SIM kartınızla təmin olunmayıbsa və ya onları yaddan çıxarmısınızsa, xidmət təminatçınızla əlaqə saxlayın. Əgər kodu ardıcıl olaraq üç dəfə yanlış daxil etsəniz, PUK və ya PUK2 kodu ilə bloku açmaq lazım olacaq.
PUK və ya PUK2 kodu (8 rəqəm)	Bu PIN və ya PIN2 kodun blokunu açmaq üçün tələb olunur. Əgər kodlar SIM kartınızla təmin olunmayıbsa, xidmət təminatçınızla əlaqə saxlayın.
IMEI nömrəsi (15 rəqəm)	Bu şəbəkədə etibarlı cihazları müəyyənləşdirmək üçün istifadə edilir. Məsələn, oğurlanmış cihazlar şəbəkə vasitəsilə bağlanıla bilər. IMEI nömrəsini öyrənmək üçün, yığın *#06#.
Kilid kodu (təhlükəsizlik kodu) (min. 5 rəqəm)	Bu cihazınızı icazəsiz istifadədən mühafizə etmək üçün kömək edir. Cihazınızı açdığınız zaman təyin etdiyiniz kilid kodun yığılmasını tələb edilməsinə qura bilərsiniz. Adi kilid kodu 12345 kimidir. Kodu gizli və cihazınızdan ayrı, ondan uzaq bir yerdə saxlayın. Əgər kod yadınızdan çıxarsa və cihazınız bloklanarsa, cihazınıza texniki xidmət göstərmək lazım olacaq. Əlavə tariflər tətbiq oluna bilər və cihazınızdakı bütün şəxsi məlumatınız silinə bilər. Ətraflı məlumat üçün Nokia Care Point məntəqəsinə yaxud cihazın dilerinə müraciət edin.

Cihazı işə salmaq və ya söndürmək

Enerji düyməsinə basın və saxlayın .



Siz xidmət təminatçısından konfigurasiya parametrlərini almaq üçün dəvət oluna bilərsiniz (şəbəkə xidməti). Ətraflı məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.

Düymələri və ekranı kilidləmək

Cihaz cibinizdə və ya çantanızda olarkən təsadüfi zənglərin edilməməsi üçün cihazınızın düymələrini və ekranını kilidləyin.

Düymə kilidi düyməsini basın .

Düymələrin və ekranın kilidini açmaq

Düymə kilidi düyməsini basın  və **Kilidi aç** seçin.

İşarə:Düymə kilidi düyməsi mümkün deyilsə, cihazın kilidini açmaq üçün bitirmə düyməsini basın və **Kilidi aç** seçin.

Toxunuş ekranı ilə əməliyyatlar


Toxunuş ekranının istifadəçi interfeysindən toxunuş ekranına yavaşca vuraraq yaxud vurub saxlayaraq istifadə edin.

Proqramı və ya digər ekran elementini açmaq

Proqramın yaxud elementin üzərinə vurun.

Elementin xüsusi seçimlərinə giriş

Elementin üzərinə vurub onu saxlayın. Mümkün seçimlərlə peyda olan menyu açılır.



Siyahıda yaxud menyuda keçid

Barmağınızı ekranda saxlayın, onu tez yuxarı və ya aşağı sürüşdürün və sonra barmağınızı qaldırın. Ekrandakı məzmun barmağınızı buraxdığınız zaman aldığı sürətlə hərəkətə gəlir. Diyirləmə siyahısından elementi seçmək və hərəkəti dayandırmaq üçün elementin üzərinə yavaşca vurun.



Diyirləmə

Barmağınızı ekranda saxlayın və istədiyiniz istiqamətdə davamlı şəkildə sürüşdürün.



Məsələn, şəklə baxdığınız zaman növbəti şəklə baxmaq üçün sola keçin. Şəkillərinizdə tez keçid aparmaq üçün ekranda sürətlə diyirləyin sonra isə rəsmciklər arasında sola və ya sağa keçin.

Toxunuş ekranının parametrləri

Toxunuş ekranını kalibrasiya edin və vibrasiyanı aktivləşdirin.

Menyu > Parametrlər > Telefon > Toxunuş parametrləri seçin.

Toxunuş ekranının kalibrasiyası

Tənzimləmə seçin və təlimatlara əməl edin.

Vibrasiyanı aktivləşdirmək

Vib. əks reaksiy. > Aktivləşdir seç.

İşarə üzərinə vurduğunuz zaman cihaz qısaca vibrasiya edir.

Interaktiv iş masasının elementləri

İş masasının elementləri interaktivdir. Məsələn, siz tarixi və vaxtı dəyişə, zəngli saati qura, təqvim qeydlərini birbaşa iş masasından yazı bilərsiniz.



Zəngli saatin qurulması

Saati seçin (1).

Təqviminizə baxış yaxud onun redaktəsi

Tarixi seçin (2).

Zəngin, mahnının və ya videonun səsini dəyişmək

Səs düymələrindən istifadə edin.

Quraşdırılmış ucadanışan cihazınızı qulağınıza yaxın əlinizdə saxlamayaraq sizə danışmaq və dinləmək imkanını verir.

Zəng zamanı ucadanışanı aktivləşdirmək

Səsucald seç.

Göstəricilər


-  Sizin oxunmamış mesajlarınız var.
-  Sizin göndərilməmiş, ləğv olunmuş yaxud göndərmədə uğursuz mesajlarınız var.
-  Klaviatura kilidlənib.
-  Cihaz daxil olan zənglər yaxud mətn mesajları üçün zəng çalmır.
-  Zəngli saat qurulub.
-  G və ya E Cihaz GPRS yaxud EGPRS şəbəkəsində qeydiyyatdadır.
-  G və ya E GPRS yaxud EGPRS bağlantısı açıqdır.
-  G və ya E GPRS yaxud EGPRS bağlantısı dayandırılıb (gözləmədədir).
-  Cihaz 3G (UMTS) şəbəkəsində qeydiyyatdan keçib.
-  Cihaz 3.5G (HSDPA) şəbəkəsində qeydiyyatdan keçib.
-  Bluetooth aktivləşdirilib.

- WLAN aktivləşdirilib.
- Əgər sizin iki telefon xəttiniz varsa, ikincisi istifadə olunur.
- Bütün daxil olan zənglər digər nömrəyə yönəlir.
- Zənglər qapalı istifadəçi qrupuna məhdudlaşdırılıb.
- Cari aktiv profil vaxtla nizamlanır.
- Cihaza qulaqlıq qoşulub.
- Cihaz USB məlumat kabeli ilə başqa bir cihaza qoşulub.

Kontaktları və ya şəkilləri köhnə cihazdan nüsxələmək

Əvvəlki Nokia cihazınızdan vacib məlumatı nüsxələmək və yeni cihazınızı tez istifadə etməyə başlamaq istəyirsiniz? Telef. dəyişdir. proqramından, məsələn, kontaktları, təqvim qeydlərini və şəkilləri yeni cihazınıza pulsuz köçürmək üçün istifadə edin.

Menyu > Parametrlər > Snx və rez. kop. seçin.



Hər iki cihazda Bluetooth aktiv olmalıdır.

- 1 **Telef. dəyişdir.** > **Buraya kopyala** seç.
- 2 Nüsxələnəcək məzmunu və **Bitti** seçin.
- 3 Əvvəlki cihazınızı siyahıdan seçin. Əgər cihaz siyahıda yoxdursa, cihazda Bluetooth-in aktiv olduğunu yoxlayın.
- 4 Əgər digər cihaz keçid kodunu tələb edirsə, onu daxil edin. Özünü təyin edə biləcəyiniz keçid kodu hər iki cihazda daxil olunmalıdır. Bəzi cihazlarda keçid kodu sabitdir. Ətraflı məlumat üçün cihazın istifadəçi təlimatına baxın.
Keçid kodu yalnız cari bağlantı üçün etibarlıdır.
- 5 Lazım olarsa, qoşulmaya və nüsxələmə sorğularına icazə verin.

SIM kartsız olan funksiyalar

Cihazınızın Orqanayzer funksiyaları və oyunlar kimi bəzi funksiyaları SIM kart daxil edilmədən istifadə edilə bilər. Bəzi funksiyalar menyuda sönük görsənə bilər və istifadə edilə bilməz.

Cihazınızdan oflayn istifadə

Zəng etməyə və ya qəbul etməyə icazə verilməyən yerlərdə, siz uçuş profili aktivləşdirib oyunlar oynaya və ya musiqiyə qulaq asa bilərsiniz.

Seçin Menyü > Parametrlər > Profillər.

Seçin Uçuş > Aktivləşdir.

➔ uçuş profilinin aktiv olduğunu göstərir.

İşarə: Siz profillərin qısayolunu iş masasında qısayol piktoqramına əlavə edə bilərsiniz.



Xəbərdarlıq:

Uçuş profili aktivləşdirildikdə, siz təcili yardım zəngi də daxil olmaqla, zəng edə və ya zəngi qəbul edə və ya şəbəkə əhatəsini tələb edən digər funksiyaları istifadə edə bilməzsiniz. Zəng etmək üçün başqa bir profili aktivləşdirin.

Fənəri yandırmaq və ya söndürmək

Kamera işığından fəner kimi istifadə edə bilərsiniz.

İş masasında ✱  + basıb saxlayın.

Fənəri digərlərin gözlərinə yönəltməyin.

Cihazın idarə edilməsi

Dəstək

Məhsulunuzdan necə istifadə etməyi öyrənmək istədiyiniz və ya cihazın necə çalışdığı haqda əmin olmadığınız halda www.nokia.com/support saytına keçin, və ya mobil cihazınızdan istifadə edərək keçin nokia.mobi/support.

Əgər bu sizin məsələni həll etmərsə, aşağıdakı addımlardan birini yetirin:

- Cihazınızı söndürüb yenidən işə salın. Cihazı söndürün və batareyanı çıxardın. Təxminən bir dəqiqədən sonra batareyanı yenidən daxil edib cihazı yandırın.
- Cihazınızın proqram təminatını yeniləyin
- İstehsalçının original parametrlərini bərpa edin

Əgər məsələ yenə də həll olunmursa, Nokia ilə təmir üçün əlaqə saxlayın. Daxil olun www.nokia.com/repair. Cihazınızı təmirə göndərməzdən əvvəl həmişə cihazdakı məlumatlarınızın nüsxəsini çıxardın.

My Nokia

Cihazınızdan və xidmətlərdən maksimal şəkildə faydalanmağınıza kömək etmək üçün My Nokia tərəfindən sizə pulsuz fərdi mətn mesajları göndərilir. Mesajlara məsləhətlər, ipucları və dəstək daxildir.

Belə mesajların göndərilməsini dayandırmaq üçün **Menyu > Proqramlar > Əlavələr > Kolleksiya > My Nokia və Abunəni dayandır** seçin.

Yuxarıda təsvir olunmuş xidməti təmin etmək üçün mobil telefon nömrəniz, cihazınızın seriya nömrəsi və mobil abunəliyin bəzi identifikatorları cihazdan ilk dəfə istifadə etdiyinizdə Nokia-ya göndərilir. Məlumatların bəziləri və ya hamısı proqram təminatını yeniləyərkən də Nokia-ya göndərilə bilər. Bu məlumatlardan aşağıdakı ünvandakı məxfilik siyasətində göstərilən qaydada istifadə oluna bilər. www.oivi.com.

Cihazınızdan istifadə edərək cihazınızın proqram təminatını yeniləmək

Cihazınızın göstəricilərini yaxşılaşdırmaq, proqram yeniləmələrini və yeni əla xüsusiyyətləri əldə etmək istəyirsiniz? Cihazınızdan maksimumu almaq üçün proqram təminatını mütləq olaraq yeniləyin. Siz cihazınızı həmçinin yeniləmələri avtomatik yoxlanılması üçün qura bilərsiniz.



Xəbərdarlıq:

Əgər Siz yeniləşdirmə proqramını yükləsəniz, yükləmə prosesi bitənə qədər və cihaz yenidən işə düşənə qədər cihazdan istifadə edə bilməyəcəksiniz və hətta təcili yardım zənglərini də etmək mümkün olmayacaq.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat trafiki qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu olduğuna əmin olun.

Menyu > Parametrlər seçin.



- 1 **Telefon > Telef. yenilikləri** seçin.
- 2 Hazırkı proqram təminatının versiyasını göstərmək və yeniləmənin mövcudluğunu yoxlamaq üçün **Cari proq. det-ı** seçin.
- 3 Proqram təminatını yükləmək və quraşdırmaq üçün **Tel. proq. yüklə** seçin. Ekranda göstərilən təlimatlara əməl edin.
- 4 Əgər quraşdırma yükləmədən sonra ləğv olunubsa, **Proq. yenil. qur** seçin.

Proqram təminatının yeniləməsi bir neçə dəqiqə çəkə bilər. Əgər quraşdırmada problem varsa, xidmət təminatçınıza müraciət edin.

Proqram təminatının yeniləmələrini avtomatik yoxlamaq

Seçin **Avto PT yenil.** və proqram təminatının yenilənməsini nə qədər tez yoxlanılacağını təyin edin.

Xidmət təminatçınız cihazınızın proqram təminatı üçün yeniləmələri birbaşa hava üzərində cihazınıza göndərə bilər. Bu şəbəkə xidməti haqqında əlavə məlumat üçün xidmət təminatçınız ilə əlaqə saxlayın.

Kompyuterinizdən istifadə edərək cihaz proqramını yeniləyin

Cihaz proqramını yeniləmək üçün Nokia Ovi Suite PC proqramından istifadə edə bilərsiniz. Cihazınızı kompyutərə qoşmaq üçün sizə uyğun gələn kompyuter, yüksək sürətli internet əlaqəsi və uyğun gələn USB məlumat kabeli lazımdır.

Daha ətraflı məlumat almaq və Nokia Ovi Suite proqramını yükləmək üçün www.ovi.com/suite ünvanına daxil olun.

İlkin parametrlərin bərpası

Cihazınız düzgün işləmirsə, siz bəzi parametrləri ilkin dəyərlərini yenidən qura bilərsiniz.

- 1 Bütün zənglərin və bağlantıların bitirilməsi.
- 2 **Menyu > Parametrlər və Zv. par. bərpası > Yalnız param-lər seçin.**
- 3 Təhlükəsizlik kodunu daxil edin.

Bu cihazınızda saxlanan sənədlərə və ya fayllara təsir etmir.

İlkin parametrləri bərpa etdikdən sonra cihazınız sönrü və sonra yenidən yanır. Bu normaldan bir qədər çox davam edə bilər.

Faylları qaydaya salmaq

Siz cihazınızın yaddaşında və ya yaddaş kartında yeni faylları və qovluqları köçürə, nüsxələyə, silə yaxud yarada bilərsiniz. Əgər siz fayllarınızı öz qovluqlarında qaydaya salsanız, siz onları gələcəkdə asanlıqla tapa biləcəksiniz.

Menyu > Proqramlar > Qalereya seç.

Yeni qovluq yaratmaq

Daxilində altqovluq yaratmaq istədiyiniz qovluqda **Seçimlər > Qovluq əlavə et** seçin.

Faylı nüsxələmək və ya qovluğa köçürmək

Faylı seçib saxlayın və peyda olan menyudan müvafiq seçimi edin.

İşarə:Siz Qalereya vasitəsilə həmçinin musiqi və videoları səslədə və göstərə yaxud şəkillərə baxa bilərsiniz.

Təqvim və kontaktlarınızı Ovi by Nokia ilə sinxronlaşdırın.

Menyu > Parametrlər > Snx və rez. kop. seç.

- 1 **Ovi ilə sinxr. > Sinxronlaşdır** seç.
- 2 Nokia hesab təfərrüatlarınız ilə daxil olun. Hesabınız yoxdursa, qeydiyyatdan keçin.
- 3 Göstərişlərə əməl edin.

Yaddaş kartında şəkillərinizi və digər məzmunun ehtiyat nüsxəsini çıxarın.

Hər hansı vacib faylları itirməyəcəyinizdən əmin olmaq istəyirsiniz? Cihazınızın yaddaşının nüsxəsini uyğun yaddaş kartında çıxara bilərsiniz.

Menyu > Parametrlər > Snx və rez. kop. seç.

Rezr. kop. yarat seç.

Nüsxəni bərpa etmək

Rezr. bərpa et seç.

Telefon

Zəng etmək

- 1 Lazım olarsa, ölkə və ərazi kodu daxil olmaqla telefon nömrəsini daxil edin.
- 2 Zəng düyməsini basın.

Daxil olan zəngə cavab vermək

Zəng düyməsini basın.

Zəngi bitirin

Bitirmə düyməsini basın.

Zəngdən imtina

Bitirmə düyməsini basın.

Buraxılmış zənglərə baxmaq

Buraxılmış zəngin kimin etdiyini görmək istəyirsiniz?

İş masasında **Göstər** seçin. Zəngədənin adı kontakt siyahısında saxlanılıbsa, o ekranda göstərilir.

Buraxılmış və qəbul olunmuş zənglər yalnız şəbəkə tərəfindən dəstəkləndiyi və cihaz işə salınmış və şəbəkə xidmətinin əhatə dairəsində olduğu halda qeydə alınır.

Kontakt yaxud nömrəyə təkrar zəng

Kontaktı və ya nömrəni seçin və zəng düyməsini basın.

Buraxılmış zənglərə sonradan baxmaq

Menyu > Kontaktlar > Qeyd və Cavabsız zənglər seçin.

Son yığılmış nömrəyə zəng etmək

Zəng etdiyiniz şəxs zənginizə cavab vermir? Zəngi təkrarlamaq asandır.

İş masasında zəng düyməsini basın, siyahıdan nömrəni seçin və yenidən zəng düyməsinə basın.

Zəngləri səs poçtu qutunuza yaxud digər telefon nömrəsinə yönəltmək

- 1 **Menyu** > **Parametrlər** seçin və **Zəng et** > **Zəng yönləndir..**
- 2 Opsiyanı seçin, misal üçün **Məşğuldursa** yaxud **Cavab vermirsə.**
- 3 Aktivləşdir və **Səs poçt qutu-a** yaxud **Başqa nömrəyə** seçin.

Qəbul olunmuş zəngdən və ya mesajdan nömrəni saxlamaq

Siz nömrəsi kontakt siyahınızda hələ saxlanılmamış şəxsdən zəngi yaxud mesajı qəbul etmisiniz? Siz nömrəni asanlıqla kontaktlarınıza saxlaya bilərsiniz.

Qəbul olunmuş zəngdən nömrəni saxlamaq

- 1 **Menyu** > **Kontaktlar** > **Qeyd** və **Qəb. edil. znglər** seçin.
- 2 Nömrəni və **Seçimlər** > **Yaddaşda saxla** seçin.
- 3 Kontakt üçün nömrəni daxil edin və **Saxla** seçin.

Qəbul olunmuş mesajdan nömrəni saxlamaq

- 1 **Menyu** > **Mesajlar** seçin.
- 2 **Danışqlar** yaxud **Gələnlər** və mesajı seçin.
- 3 Zəng düyməsini basın.
- 4 Nömrəni və **Saxla** seçin.
- 5 Kontakt üçün nömrəni daxil edin və **Saxla** seçin.

İşarə:Yeni nömrəni mövcud kontakta əlavə etmək üçün nömrəni və **Kontakta əl. et** seçin.

İnternet zəngləri haqqında

Siz İnternet üzərindən zənglər edə və qəbul edə bilərsiniz (şəbəkə xidməti). İnternet zəngləri xidməti kompüterlər, mobil cihazlar və VoIP cihazı və ənənəvi telefonlar arasında zəngləri dəstəkləyə bilər.

Bəzi İnternet zəngi xidməti təminatçıları pulsuz İnternet zənglərinə icazə verə bilər. Mövcudluq və bağlantı qiymətləri barədə İnternet zəngi xidmət təminatçınızla əlaqə saxlayın.

VoIP və ya digər xidmətlərdən istifadə bəzi ölkələrdə məhdud ola bilər. Əlavə məlumat üçün cihaz satıcınız, xidmət təminatçınız və ya lokal səlahiyyətli xidmətlə əlaqə saxlayın.

İnternet zəngi etmək və ya qəbul etmək üçün siz WLAN-nın xidmət ərazisi daxilində olmalı və İnternet zəng xidmətinə daxil olmuş olmalısınız.

İnternet zəngini etmək

İnternet zəngi xidmətinə daxil olduğunuz zaman siz İnternet zənglərini edə bilərsiniz.

İnternet zənglərinin mövcudluğu və qiyməti üçün İnternet zəngi xidmətinin təminatçınıza müraciət edin.

İnt. telefon ustadı sizə hesabı qurmağa kömək edir. Köməkçini işə salmazdan əvvəl hesabınızın məlumatını İnternet zəngi xidmətinin təminatçınızdan əldə edin.

İnternet zəngi üçün telefon hesabınızı qurmaq

- 1 Etibarlı SIM kartın quraşdırıldığını və cihazınızın WLAN-a qoşulmuş olduğunu yoxlayın.
- 2 **Menyu > Parametrlər seçin və Bağlana bilmə > İnternet telefon > Hesablar.**
- 3 **Seçin Əlavə et.**
- 4 **Hesabı və Qoşul seçin və təlimatlara əməl edin.**

Köməkçi bitəndən sonra sizin hesabınız hesabların siyahısında göstərilir.

Əgər İnternet telefoniyasının parametrləri işləmirsə, xidmət təminatçınıza müraciət edin.

Kontakta zəng etmək

- 1 **Menyu > Kontaktlar və Adlar və kontaktı seçin.**
- 2 **İnternet zəng seçin.**


Telefon nömrəsinə zəng etmək

Telefon nömrəsini daxil edib **Seçimlər > İnternet zəng seçin.**

Təcili xidmətlərə zəng üçün yalnız mobil şəbəkəsi istifadə olunur.

Konfrans zəngini etmək

Əgər sizin telefon konfransına (şəbəkə xidməti) ehtiyacınız varsa, siz bir neçə iştirakçını aktiv zəngə asan şəkildə əlavə edə bilərsiniz.



Mövcudluq barədə xidmət təminatçınıza müraciət edin.

- 1 Zəng zamanı **Seçimlər > Daha artıq > Yeni zəng** seçin.
- 2 Telefon nömrəsini daxil edin yaxud kontaktı axtarın.
- 3 Zəng düyməsini basın.
- 4 Hər iki zəng aktiv olduğu zaman **Seçimlər > Konfrans** seçin.
- 5 Konfrans zəngini bitirmək üçün **Seçimlər > Zəngi bitir** seçin.

Zənglərə yalnız müəyyən nömrələrə icazə vermək

Menyu > Parametrlər və Təhlükə/-sizlik seçin.

- 1 **Müəyyən zənglər > Aktivləşdirmək** seç.
- 2 PIN2 kodunu daxil edin.
- 3 İstədiyiniz nömrələri icazə verilən nömrələrin siyahısına əlavə edin.

İşarə: Əgər sabit nömrə yığımı xidməti aktiv olduğu zaman siz mətn mesajını göndərmək istəyirsinizsə, mesaj mərkəzinin nömrəsini icazə verilən nömrələrin siyahısına əlavə etməlisiniz.

Gedən və gələn zənglərin qarşısını almaq

Menyu > Parametrlər və Təhlükə/-sizlik seçin. Zənglərin qarşısını almaq üçün sizə xidmət təminatçısından qadağan parolu lazımdır.

Zənglərin müəyyən növlərinin qarşısını almaq

- 1 **Zəng qad. xidm.** və istədiyiniz seçimi edin.
- 2 **Aktivləşdir** seçin və qadağan parolunu daxil edin.

Kontaktlar

Ad və telefon nömrəsini saxlayın

Menyu > Kontaktlar seç.

Yenisini əlavə et seç.

Kontaktın təfəsilatlarını əlavə və redaktə etmək

- 1 **Adlar** və kontaktı seçin.
- 2 **Detallar > Seçimlər > Detal əlavə et** seçin.

İşarə: Kontakta zəng tonunu, şəkli və ya videonu əlavə etmək üçün kontaktı və **Seçimlər > Detal əlavə et > Multimedia** seçin.

Süretli yığımdan istifadə

Ən çox istifadə etdiyiniz telefon nömrələrini cihazınızın rəqəm düymələrinə təyin etdiyiniz zaman siz dostlarınıza və ailənizə tez zəng edə bilərsiniz.

Menyu > Kontaktlar > Tez zənglər seçin.

Telefon nömrəni rəqəm düyməsinə təyin etmək

- 1 Rəqəm düyməsini seçin. 1 səs poçtunun qutusu üçün saxlanılıb.
- 2 Nömrəni daxil edin yaxud kontaktı axtarın.

Rəqəm düyməsinə təyin olunmuş telefon nömrəsini silmək və ya dəyişmək

Rəqəm düyməsini basıb saxlayın və peyda olan menyudan Sil yaxud Dəyişdir seçin.

Zəng etmək

İş masasında istədiyiniz rəqəm düyməsini basıb saxlayın.

Süretli yığımı söndürmək

Menyu > Parametrlər seçin və Zəng et > Tez zəng.

Əlaqə məlumatınızı göndərmək

Bir az əvvəl tanış olduğunuz şəxsə telefon nömrənizi yaxud poçt ünvanınızı göndərmək istəyirsiniz? Öz əlaqə məlumatınızı kontaktlar siyahınıza əlavə edin və həmin şəxsə vizitkanızı göndərin.

Menyu > Kontaktlar və Adlar seçin.

- 1 Daxilində məlumatınız olan kontaktlar siyahısının elementini seçin.
- 2 **Biznes kart** və göndərmə növünü seçin.

Qəbul olunmuş vizitkanı saxlamaq

Seçin **Göstər > Saxla.**

Kontakt qrupunu yaratmaq

Əgər siz ailə üzvlərinizi və ya dostlarınızı kontakt qrupuna əlavə etsəniz, siz asanlıqla onların hamısına eyni zamanda mesaj göndərə bilərsiniz.

Menyu > Kontaktlar seç.

- 1 **Qruplar > Əlavə et seç.**
- 2 Qrupun adını daxil edin, istədiyiniz halda şəkil və zəng melodiyasını seçin və **Saxla** seçin.
- 3 Kontaktları qrupa əlavə etmək üçün qrupu **Əlavə et** seçin.

Kontaktları SIM kartınıza köçürmək yaxud nüsxələmək

SIM kartınızdan digər cihazda istifadə etmək istəyirsiniz lakin sizə eyni zamanda kontaktlarınızdan yararlanmaq lazımdır? Standart olaraq kontaktlar cihazın yaddaşında saxlanılır lakin siz onları SIM karta köçürə bilərsiniz.

Menyu > Kontaktlar seç.

Cihazın yaddaşında daha çox kontakt saxlanıla bilər, SIM kartda isə saxlanılan kontaktların yalnız bir telefon nömrəsi ola bilər.  SIM kartda saxlanılan kontaktı göstərir.

Bütün kontaktların nüsxəsini çıxartmaq

Kont-ı kopyala > Telefondan SIM-ə seçin.

Bütün kontaktları köçürmək

Kont-ları köçür. > Telefondan SIM-ə seçin.

İşarə: Əgər kontaktlar həm cihazın yaddaşında, həm də ki SIM kartda saxlanılırsa, kontaktların siyahısında təkrarlanan kontaktlar göstərilə bilər. Yalnız cihazda saxlanılan kontaktları göstərmək üçün **Parametrlər > İstif. olan yaddaş > Telefon seçin.**

Mətn yazılması

Mətn daxiletmə rejimləri arasında keçid

Mətn yazarkən, siz ənənəvi  və ya proqnozlu  mətn daxiletməsindən istifadə edə bilərsiniz.

Abc. abc və ABC İşarə registrlərini göstərir. 123 rəqəm rejiminin aktivləşdirildiyini göstərir.

Mətn daxiletmə üsulları arasında keçid

Seçimlər seçin və basın. Bütün dillər proqnozlaşdırılmış mətn daxil etmə ilə dəstəklənmir.

İşarə registrləri arasında keçid

basın.

Hərflər və rəqəm rejimləri arasında keçid

basıb saxlayın.

Yazı dilini təyin etmək

Seçimlər > Yazı dili seç.

Ənənəvi mətn daxilətməsi ilə yazmaq

- 1 Arzu edilən simvol görünənə kimi rəqəm düyməsini (2-9) davamlı basın.
- 2 Növbəti simvolu daxil etmək. Eyni düymədə yerləşirsə, kursor görünənə kimi gözləyin və ya kursoru irəli aparın.

Mümkün simvollar seçilmiş yazı dilindən asılıdır.

Kursorun yerini dəyişmək

◀ və ya ▶ seçin və ya kursoru qoymaq istədiyiniz yerə vurun.

Ümumi durğu işarələrini daxil etmək

Davamlı olaraq 1 düyməsini basın.

Xüsusi simvol daxil etmək

?!£ və arzu olunan simvolu seçin.

Boşluq daxil etmək

0 düyməsini basın.

Proqnozlu mətn daxilətmə

Daxilə yerləşdirilmiş lüğət rəqəm düymələrini basdıqda sözlər təklif edir. Siz lüğətə öz sözlərinizi də əlavə edə bilərsiniz.

Söz yazmaq

Rəqəm düymələrini basın (2-9). Hər bir hərf üçün hər düyməni bir dəfə basın.

Sözü təsdiq etmək

Kursoru irəli aparın və ya boşluq daxil etmək üçün 0 basın.

Düzgün sözü seçmək

Təklif olunan söz düzgün deyilsə, davamlı olaraq * düyməsini basın və siyahıdan arzu olunan sözü seçin.

Lüğətə söz əlavə etmək

Sözəndən sonra ? göstərilərsə, yazmaq istədiyiniz söz lüğətdə yoxdur. Lüğətə söz əlavə etmək üçün **Hərfləh** seçin. Ənənəvi mətn daxilətmədən istifadə edərək sözü daxil edin və **Ya. saxla** seçin.

Mürəkkəb söz yazmaq

Sözün ilk hissəsini yazın və onu təsdiq etmək üçün kursoru irəli aparın. Sözün ikinci hissəsini yazın və yenidən təsdiq edin.

Mesajlaşma

Mesaj göndərmək

Ailəniz və dostlarınızla mətn və multimedia mesajların vasitəsilə əlaqə saxlayın. Siz şəkillərinizi, videokliplərinizi və vizitkalarınızı mesajınıza qoşa bilərsiniz.

Menyu > Mesajlar seçin.

- 1 **Mesaj yarat seçin.**
- 2 Qoşmanı əlavə etmək üçün **Seçimlər > Ob-ti yerləşdir** seçin.
- 3 Mesajı yazın və **Davam** seçin.
- 4 Telefon nömrəsini və ya poçt ünvanını adi şəkildə daxil etmək üçün **Nömrə ya e-poçt** seçin. Telefon nömrəsini daxil edin yaxud **El. poçt** seçib poçt ünvanını daxil edin.
- 5 **Göndər** seçin.

İşarə:Xüsusi simvolu və ya emosiya işarəsini daxil etmək üçün **Seçimlər > Simvolu daxil et** seçin.

Mesajı qoşma ilə göndərmək adi mətn mesajının göndərilməsindən daha baha ola bilər. Ətraflı məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.

Bir mesajın simvol həddindən daha uzun mətn mesajları göndərə bilərsiniz. Uzun mesajlar iki və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş tələb edə bilər.

Vurğu və digər işarələri istifadə edən simvollar və ya bəzi dil seçimləri daha çox yer tutur və bir mesaj çərçivəsində göndərilən simvolların sayını məhdudlaşdırır.

Multimedia mesaja daxil etdiyiniz element şəbəkə üçün çox böyük olarsa, cihaz avtomatik olaraq həcmi azalda bilər.

Yalnız müvafiq cihazlar multimedia mesajları qəbul edə və ekranda nümayiş edə bilər. Mesajlar müxtəlif cihazlarda fərqli görünə bilər.

Mesajı qrupa göndərmək

Mesajı bütün ailə üzvlərinizə göndərmək istəyerdinizmi? Əgər siz onları qrupa təyin etmisinizsə, siz mesajı onların hamısına eyni zamanda göndərə bilərsiniz.

Menyu > Mesajlar seçin.

- 1 **Mesaj yarat seçin.**
- 2 Mesajı yazın və **Davam** seçin.
- 3 Qrupu seçmək üçün **Kontakt qrupları** seçin.

4 Göndər seçin.

Qoşmanı saxlamaq

Siz multimediyadan və poçt mesajlarından qoşmaları cihazınızda saxlaya bilərsiniz.

Menyu > Mesajlar seçin.

Qoşmanı saxlamaq

- 1 Mesajı açın.
- 2 **Seçimlər > Məzmunu saxla** seçin.
- 3 İstədiyiniz faylı və **Seçimlər > Saxla** seçin.

Poçt qoşmasını saxlamaq

- 1 Poçtu açın.
- 2 Qoşmanı seçin.
- 3 **Saxla** seçin.

Şəkillər və videolar burada saxlanılır Qalereya.

Söhbətə baxmaq

Siz müəyyən kontakta göndərdiyiniz və ondan qəbul etdiyiniz mesajları tək görünüşdə baxa bilərsiniz və söhbəti həmin görüntüdə davam edə bilərsiniz.

Menyu > Mesajlar seçin.

Mesajı söhbətdə oxuyun

Danışıqlar, söhbəti və mesajı seçin.

Ənənəvi Gələnlər görünt. keçid

Seçimlər > Gələnlər görünt. seçin.

Səs mesajlarına dinləmək

Cavab verə bilmədiyiniz zaman siz zəngləri səs poçtu qutunuza yönəldə və mesajlara sonradan dinləyə bilərsiniz.

Səs poçtu qutusu ona abunə ola biləcəyiniz bir şəbəkə xidmətidir. Ətraflı məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.

Səs poçtu qutunuza zəng edin

İş masasında **1** basıb saxlayın.

Səs poçtu qutunuzun nömrəsini saxlayın

- 1 Menü > Mesajlar > Səsli mesajlar seçin və Səsli poçt nömrəsi.
- 2 Səs poçtu qutunuzun nömrəsini daxil edib OK seçin.

Audio mesajı göndərmək

Mətn mesajını yazmağa vaxtınız yoxdur? Əvəzində audio mesajı yazıb göndərin!

Menü > Mesajlar seçin.

- 1 Digər mesajlar > Audio mesaj seçin.
- 2 Mesajı yazmaq üçün seçin ●.
- 3 Yazılışı dayandırmaq üçün ■ seçin.
- 4 Davam və kontakta seçin.

Məktub və Dərhal Mesajlaşma

Cihazınızı öz poçt hesabınızdan məktubları göndərmək və qəbul etmək üçün qurun.

Yaxud cəld mesajlaşma sisteminizdə çat üçün cəld mesajlaşma xidmətində (IM) qeydiyyatdan keçin.

Poçt

Poçt haqqında

Menü > Mesajlar > E-poçt seçin.

Poçt vasitəsilə siz müxtəlif e-poçt hesablarınızdan məktubları oxuyub göndərmək üçün mobil cihazınızdan istifadə edə bilərsiniz.

Əgər sizin hələ poçt hesabınız yoxdursa, siz daxilində Nokia-nın Ovi Mail xidməti olan Nokia hesabını yarada bilərsiniz. Ətraflı məlumat üçün www.ovi.com veb-saytına keçin. Nokia hesabınızla siz Nokia-nın bütün Ovi xidmətlərinə daxil ola bilərsiniz.

Poçt hesabına daxil olmaq

Siz bir neçə poçt hesabına daxil ola bilərsiniz.

Menü > Mesajlar > E-poçt seçin.

- 1 Poçt xidmətinizin təminatçısını seçin.
- 2 Hesabınızın istifadəçi adını və parolu daxil edin.
- 3 Əgər siz Parolu saxla: seçsəniz, poçt hesabınızdan hər dəfə istifadə etmək istədiyiniz halda parolunuzu yenidən daxil etməyə ehtiyac olmayacaq.
- 4 Daxil ol seçin.

Əlavə poçt hesabına daxil olmaq üçün **Hesab əlavə et** seçin.

Əgər sizin poçt hesabınız yoxdursa, siz Nokia-nın Ovi Mail hesabını yarada bilərsiniz.

Ovi Mail yaratmaq

Ovi Mail > Yeni ünvan yarat seçin və təlimatlara əməl edin.

Poçt göndərmək

Menyu > Mesajlar > E-poçt və poçt hesabını seçin.

- 1 **Seçimlər** > Yenisini yaz seçin.
- 2 Qəbuledənin poçt ünvanını və mövzunu daxil edib məktubunuzu yazın.
- 3 Fayl əlavə etmək üçün, məsələn, şəkli, **Seçimlər** > **Əlavə et** > **Qalereyadan** seçin.
- 4 Poçta əlavə olunacaq şəkli çəkmək üçün **Seçimlər** > **Əlavə et** > **Kameradan** seçin.
- 5 **Göndər** seçin.

Poçtu oxumaq və cavablamaq

Menyu > Mesajlar > E-poçt və poçt hesabını seçin.

- 1 Poçtu seçin.
- 2 Poçtu cavablamaq yaxud yönəltmək üçün **Seçimlər** seçin.

Çat

Çat haqqında

Menyu > Mesajlar > Cəld mesajlaşma seçin.

Dostlarınızla ani mesajlarla yazışa bilərsiniz. Cəld mesajlaşma şəbəkə xidmətidir.

Cihazınızın digər funksiyalarından istifadə etdiyiniz zaman siz Cəld mesajlaşma proqramını arxa planda işlək vəziyyətdə saxlaya bilərsiniz, buna baxmayaraq siz yeni cəld mesajlar haqqında bildirişlər alacaqsınız.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat trafikini qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Çat xidmətinə daxil olmaq

Menyu > Mesajlar > Cəld mesajlaşma seçin.

Mövcud IM hesabına daxil olmaq

- 1 Bir neçə çat xidmətləri varsa, istədiyinizi seçin.
- 2 Hesabınızın istifadəçi adını və parolu daxil edin və daxil olun.
- 3 Göstərişlərə əməl edin.

Eyni zamanda bir neçə çat xidmətindən istifadə etmək

- 1 Çat xidmətini seçib daxil olun.
- 2 Çat xidmətləri arasında keçid üçün müvafiq tab-vərəqi açın.

Dostlarınızla çat

Seçin Menü > Mesajlar > Cəld mesajlaşma.

Siz eyni zamanda bir neçə xidmətə daxil olub çatd iştirak edə bilərsiniz. Siz hər xidmətə ayrılıqda daxil olmalısınız.

Siz eyni vaxtda bir neçə kontaktlar söhbət apara bilərsiniz.

- 1 Əgər bir neçə çat xidməti mümkündürsə, istədiyiniz xidməti seçin.
- 2 Xidmətə daxil olun.
- 3 Kontaktlarınızın siyahısında söhbət etmək istədiyiniz kontaktı seçin.
- 4 Displayin aşağısında yerləşən mətn sahəsində mətninizi daxil edin.
- 5 Seçin Göndər.

Chat proqramını gizlətmək

Seçin Menü > Mesajlar > Cəld mesajlaşma.

Seçin Gizlət.

Xidmət abunənizə uyğun olaraq sessiyalarınız müəyyən bir müddət ərzində aktiv qalır. Cəld mesajlaşma proqramı arxa planda işlədiyi zaman, siz digər proqramları açə və yenidən qeydiyyatdan keçməyərək Cəld mesajlaşma proqramına qayıda bilərsiniz.

Proqram gizli olduğu zaman yeni mesajlar haqqında bildirişləri almaq

- 1 Cəld mesajlaşma əsas görüntüsündə **Seçimlər > Daha > Parametrlər** seçin.
- 2 İstədiyiniz bildiriş növlərini və **Saxla** seçin.

IM-dən çıxmaq

Cəld mesajlaşma proqramını açın və xidməti bağlamaq üçün **Seçimlər > Çıxış > Çıx** seçin.

Cəld mesajlaşma proqramını bağlamaq üçün **Seçimlər > Çıxış > Bağla** seçin.

Fərdiləşdirmə

İş masası haqqında

İş masasında siz aşağıdakıları edə bilərsiniz:

- Buraxılmış zənglər və qəbul olunmuş mesajlar barədə bildirişlərə baxmaq

- Sevimli proqramları açmaq
- Radio kimi proqramları nəzarətdə saxlamaq
- Mesajın yazılışı kimi müxtəlif xüsusiyyətlərə qısa yolları əlavə etmək
- Sevimli kontaktlara baxmaq, onlara tez zəng etmək, çatda iştirak etmək və mesajlar göndərmək

İş masasına qısa yolu əlavə etmək

Sevimli proqramlarınızı birbaşa iş masasından açmaq istəyirsiniz? Siz ən çox istifadə edilən xüsusiyyətlərə qısa yolları əlavə edə bilərsiniz.

- 1 Qısa yol interfeys elementini basıb saxlayın və peyda olan menyudan **Yarlıqları seç** seçin.
- 2 Müəyyən etmək istədiyiniz qısa yolu və istədiyiniz elementi seçin.

İşarə: Qısa yolu silmək üçün onu digər birisi ilə əvəzləyin.

İşarə: Siz qısa yolları həmçinin Go to (Keç) menyusuna əlavə edə bilərsiniz. Seçin **Get > Görün-ü şəxsiləş..**

Vacib kontaktları iş masasına əlavə etmək

Sevimli kontaktlarınıza tez zəng etmək və mesaj göndərmək istəyirsiniz? Siz seçilmiş kontaktlara iş masasında qısa yolları əlavə edə bilərsiniz.

- 1 Seçilmiş kontaktlar zolağını seçib saxlayın.
- 2 **Seçilmiş-ri red. et seç.**
- 3 Kontakt işarəsini  və siyahıdan kontaktı seçin.
Kontakt cihazın yaddaşında saxlanılmalıdır.

İşarə: Əgər kontakta şəkil əlavə olunursa, o Seçilmiş kontaktlar zolağında göstərilir.

Kontakta zəng etmək və ya mesaj göndərmək

Seçilmiş kontaktlar zolağında kontaktı seçin və peyda olan menyudan müvafiq seçimi edin.

Kontaktı iş masasından silmək

- 1 Seçilmiş kontaktlar zolağını seçib saxlayın.
- 2 **Seçilmiş-ri red. et** və silmək istədiyiniz kontaktı seçin.

Kontakt Seçilmiş kontaktlar zolağından silinir lakin kontakt siyahınızda qalır.

Go to (Keç) menyusunu fərdiləşdirmək

Siz ən çox istifadə edilən xüsusiyyətlərə qısa yolları əlavə edə bilərsiniz.

- 1 Seçin **Get > Görün-ü şəxsiləş..**
- 2 Menyü elementini və siyahıdan istədiyiniz funksiyanı seçin.

Funksiyaya daxil olmaq üçün **Get** və istədiyiniz funksiyanı seçin.

İş masasının fərdiləşdirilməsi

Sevimli landşaftları və ya ailəninizi şəkillərini iş masasının divar kağızı kimi görmək istəyirsiniz? Siz bu divar kağızını dəyişə və iş masasında elementləri qaydaya sala bilərsiniz ki, onu öz istəyinizə uyğunlaşdırarsınız.

Menyü > Parametrlər seçin və **Display**.

Divar kağızını dəyişmək

Divar kağızı və şəkli seçin.

İşarə:Nokia-nın Ovi Dükən-dan daha çox divar kağızını yükləyin. Ovi Dükən haqqında ətraflı məlumat üçün www.ovi.com veb-saytına keçin.

İş masasına məzmunu əlavə etmək

Ev ekranı > Görün-ü şəxsiləş. seçin.

İşarə:Məsajlar və Kontaktlar proqramların, veb-brauzerində və ya əsas menyuda şrift ölçüsünü böyütmək üçün **Şrift ölçüsü** seçin.

Cihazınızın görünüşünü dəyişmək

Mövzuların vasitəsilə siz iş masanızın rənglərini və görünüşünü dəyişə bilərsiniz.

Menyü > Parametrlər və Mövzular seçin.

Mövzu seç > Mövzular və siyahıdan mövzunu seçin.

İşarə: Nokia-nın Ovi Dükən-dan daha çox mövzunu yükləyin. Ovi Dükən haqqında ətraflı məlumat üçün www.ovi.com veb-saytına keçin.

Öz profilinizi yaratmaq

Siz cihazınızı işdə, institutda və ya evdə tələblərinizə necə uyğunlaşdırma bilərsiniz? Siz müxtəlif vəziyyətlər üçün yeni profilləri yarada və onları müvafiq şəkildə adlandırma bilərsiniz.

Menyü > Parametrlər > Profillər seçin.

- 1 **Stilim 1** və ya **Stilim 2** seçin.
- 2 **Şəxsiləşdir** seçib öz profil parametrlərinizi təyin edin.

3 Profil üçün adı daxil edin və **OK** > **Saxla** seçin.

Tonlarınızı fərdiləşdirmək

Siz hər profilinin zəng, düymə və xəbərdarlıq tonlarını öz istəyinizə uyğunlaşdırı bilərsiniz.

Menyu > **Parametrlər** və **Tonlar** seçin.

Zəng tonunu dəyişmək

Zəng tonu: və zəng tonunu seçin.

İşarə: Nokia-nın Ovi Dükən-dan daha çox zəng tonunu yükləyin. Ovi Dükən haqqında ətraflı məlumat üçün www.ovi.com veb-saytına keçin.

Klaviatura tonunun səsini dəyişmək

Klav. tonları: seçin və səs zolağını dartın.

Bağlantı

Bluetooth


Bluetooth bağlantısı haqqında

Menyu > **Parametrlər** > **Bağlana bilmə** > **Bluetooth** seçin.

Bluetooth-dan istifadə edin ki, digər mobil cihazlar, kompüterlər, qulaqlıqlar və avtomobil qarniturları kimi uyğun cihazlarla simsiz şəkildə qoşulasınız.

Siz həmçinin cihazınızdan elementləri göndərə, uyğun kompüterdən faylları köçürə və uyğun printerlə faylları çap edə bilərsiniz.

Bluetooth bağlantı üçün radio dalğalardan istifadə edir və cihazların arasında 10 metrə (33 fut) qədər məsafə saxlanılmalıdır. Divarlar yaxud digər elektron cihazlar kimi maneələr qarışıqlığa səbəb ola bilər.



Simsiz qulaqlıqla qoşulma

Zəng zamanı kompüterinizdəki işinizi davam etmək istəyirsiniz? Simsiz qulaqlıqdan istifadə edin. Siz cihazınızı həttə əlinizdə saxlaya bilmədiyiniz halda belə zəngə cavab verə bilərsiniz.

- 1 **Menyu > Parametrlər > Bağlana bilmə > Bluetooth və Bluetooth > Yandır** seçin.
- 2 Qulaqlığı işə salın.
- 3 Cihazınızı və qulaqlığı cütləşdirmək üçün **Audio akses. qoşul** seçin.
- 4 Qulaqlığı seçin.
- 5 Keçid kodunu daxil etməyə lazım ola bilər. Ətraflı məlumat üçün qulaqlığın istifadəçi təlimatına baxın.

İşarə: Cihazınızı ilk dəfə cütləşdirdikdən sonra siz onu Bluetooth qulaqlığınıza avtomatik şəkildə qoşulmaq üçün qura bilərsiniz.

Şekli yaxud digər məzmunu digər bir cihaza göndərmək

Vizitkaları, təqvim qeydlərini, şəkilləri, videoları və yaratdığınız digər məzmunu kompüterinizə və həmçinin dostunuzun uyğun cihazlarına göndərmək üçün Bluetooth-dan istifadə edin.

- 1 Göndərmək istədiyiniz elementi seçin.
- 2 **Seçimlər > Göndər > Bluetooth ilə** seçin.

- 3 Qoşulma üçün cihazı seçin. Əgər istədiyiniz cihaz göstərilməyibsə, onu axtarmaq üçün **Yeni axtarış** seçin. Əhatə dairəsində olan Bluetooth cihazları göstərilir.
- 4 Əgər digər cihaz keçid kodunu tələb edirsə, onu daxil edin. Özünü təyin edə biləcəyiniz keçid kodu hər iki cihazda daxil olunmalıdır. Bəzi cihazlarda keçid kodu sabitdir. Ətraflı məlumat üçün cihazın istifadəçi təlimatına baxın.
Keçid kodu yalnız cari bağlantı üçün etibarlıdır.

Uzaq SIM rejimi vasitəsilə avtomobil qarnituruna qoşulmaq

Uzaq SIM rejiminin vasitəsilə uyğun olan avtomobil qarnituru cihazınızın SIM kartından istifadə edə bilər.

Menyu > Parametrlər > Bağlana bilmə > Bluetooth seçin.

Uzaq SIM rejimini aktiv etməzdən əvvəl siz ilk növbədə cihazınızı və avtomobil qarniturunu cütləşdirməlisiniz.

- 1 Cihazınızda Bluetooth-u aktivləşdirmək üçün **Bluetooth > Yandır** seçin.
- 2 Avtomobil qarniturunda Bluetooth-u aktiv edin.
- 3 Cihazınızın ekranında olan göstərişlərə əməl edin.

Uzaq SIM rejimində mobil şəbəkəyə yalnız avtomobil qarnituru qoşulur.

Uzaqdan idarə olunan SIM rejimində zəng etmək və ya zəngləri qəbul etmək üçün maşın üçün dəst kimi qoşulu uyğun aksesuarınız olmalıdır.

Bu rejimdə cihazınız yalnız təcili yardım zənglərinə icazə verəcək.

Avtomobil qarnituru söndüyü zaman, məsələn, siz avtomobilin mühərrikini söndürdüyünüz vaxt uzaq SIM rejimi avtomatik şəkildə sönmür.

Uzaq SIM rejimini əl rejimində söndürmək

- 1 **Cütlənmiş qurğ-r** seçin.
- 2 İlk öncə avtomobil qarniturunu, sonra isə peyda olan menyudan **Cütləməni sil** seçin.

Cütləşmiş cihaza avtomatik qoşulma

Siz cihazınızı mütəmadi olaraq avtomobil qarnituru, qulaqlıq yaxud kompüteriniz kimi digər Bluetooth cihazına qoşmaq istəyirsiniz? Siz cihazınızı avtomatik qoşulma üçün qura bilərsiniz.

Menyu > Parametrlər > Bağlana bilmə > Bluetooth və Cütlənmiş qurğ-r seçin.

- 1 Avtomatik qoşulma üçün cihazı seçin.
- 2 Peyda olan menyuda **Parametrlər > Avto-qoşulma > Bəli** seçin.

Bluetooth-dan təhlükəsiz istifadə

Bluetooth-dan istifadə etdiyiniz zaman cihazınızın görünməsinə qurmaq istəyirsiniz? Siz cihazınızın kim tərəfindən tapılmasını və ona qoşulmanı nəzarətdə saxlaya bilərsiniz.

Menyu > Parametrlər > Bağlana bilmə > Bluetooth seç.

Cihazın aşkarlanmasının qarşısını almaq

Telef. görünməsi > Gizlidir seç.

Cihazınız gizli olduğu zaman digərləri onu aşkarlaya bilməz. Lakin cütləşmiş cihazlar cihazınıza hələ də qoşula bilər.

Bluetooth-u deaktiv etmək

Bluetooth > Söndür seç.

Naməlum cihazla cütləşməyin və onun bağlantı sorğularını qəbul etməyin. Bununla siz cihazınızı zərərli məzmunundan qoruyursunuz.

USB məlumat kabeli

Şəkil və ya digər kontenti cihazınız və kompüter arasında köçürmək

Siz şəkillərinizi, videolarınızı, musiqi və digər məzmunu cihazınız və uyğun kompüter arasında köçürmək üçün USB məlumat kabelindən istifadə edə bilərsiniz.

- 1 Cihazınızı kompyutərə qoşmaq üçün müvafiq USB kabelindən istifadə edin.
- 2 Aşağıdakılardan seçin:

Nokia Ovi Suite — Kompüterinizdə Nokia Ovi Suite quraşdırılıbsa, bu rejimdən istifadə edin.

Media köçürmə — Kompüterinizdə Nokia Ovi Suite quraşdırılmayıbsa, bu rejimdən istifadə edin. Cihazınız ev əyləncə sistemi və ya printerə qoşmaq istəyirsinizsə, bu rejimdən istifadə edin.

Məlumat saxlama — Kompüterinizdə Nokia Ovi Suite quraşdırılmayıbsa, bu rejimdən istifadə edin. Cihaz kompüterinizdə portativ cihaz kimi görünür. Cihazınızı başqa bir cihaza, məsələn, ev və ya avtomobil stereosuna qoşmaq istəyirsinizsə, bu rejimdən istifadə edin.


- 3 Məzmunu köçürmək üçün kompüterin fayl menecerindən istifadə edin.

Cihazınız və USB yaddaş çubuğu arasında şəkil və ya digər məzmunu köçürmək

Siz şəkillərinizi cihazınızdan uyğun USB yaddaş çubuğuna köçürə bilərsiniz. Səyahət zamanı çəkdiyiniz şəkillərin ehtiyat nüsxələrini yaratmaq üçün bundan istifadə edin.

- 1 Uyğun USB OTG adapter kabelini cihazınızın USB portuna qoşun.

- 2 Yaddaş çubuğunu USB OTG adapter kabelinə qoşun.



- 3 **Menyu > Proqramlar > Qalereya** və fayl və ya qovluğu seçib saxlayın.
- 4 Qovluq və ya faylı köçürmək yoxsa aparmaq istədiyinizi seçin.
- 5 Hədəf qovluğu seçin.

WLAN-a qoşulun

WLAN bağlantıları haqqında

Menyu > Parametrlər > Bağlantı > WLAN seç.

Simsiz lokal şəbəkəyə (WLAN) qoşulun və WLAN bağlantılarınızı idarə edin.



Mühüm: WLAN şəbəkənin təhlükəsizliyini artırmaq üçün şifrələnmədən istifadə edin. Şifrələnmədən istifadə digərlərinin məlumatlarınıza icazəsiz girişi təhlükəsini azaldır.



Qeyd: WLAN-dan istifadə bəzi ölkələrdə məhdudlaşdırıla bilər. Məsələn, Fransada WLAN-dan yalnız qapalı məkanda istifadəyə icazə verilir. Ətraflı məlumat üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayın.

Evdə WLAN-a qoşulmaq

Məlumat tariflərinə qənaət etmək üçün evdə olarkən və cihazınızla İnternetə daxil olmaq üçün ev WLAN-nı qoşulun.

Seçin **Menyu > Parametrlər > Bağlantı > WLAN**.

İlk dəfə qoşulmaq

- 1 Ev WLAN-larını axtarmaq üçün **Mövcud WLANlar** seçin.
- 2 Qoşulmaq üçün ev WLAN-nınızı seçin.
- 3 WLAN qorunursa , parolu daxil edin.
- 4 Ev WLAN-nızı saxlasanız, gələcəkdə onu axtarmalı olmayacaqsınız. WLAN-ı seçib saxlayın və peyda olan menyudan **Yadda saxla** seçin.

 saxlanan WLAN-ı göstərir.

Saxlanmış ev WLAN-nına qoşulmaq

- 1 Seçin **Saxlanmış WLAN**.
- 2 Ev WLAN-ınızı seçib saxlayın və peyda olan menyudan **Qoşul** seçin.

WLAN ilə bağlantını kəsmək

Qoşulmuş WLAN-ı seçib saxlayın  və peyda olan menyudan **Bağlantını kəs** seçin.

Hərəkətdə olarkən WLAN-a qoşulmaq

WLAN-a qoşulmaq evdə olmadığınız zaman İnternetə daxil olmağın ən əlverişli üsuludur. İctimai yerlərdə, məsələn, kitabxana və ya İnternet kafelərdə ümumi WLAN-lara qoşulun.

Menyu > Parametrlər > Bağlantı > WLAN seç.

Qorunan WLAN-lara daxil olmaq üçün sizə parol lazımdır .

- 1 Mümkün WLAN-ları axtarmaq üçün **Mövcud WLANlar** seçin.
- 2 WLAN-ı seçin.
- 3 WLAN qorunursa, parolu daxil edin.

WLAN ilə bağlantını kəsmək

Qoşulmuş WLAN-ı  seçin.

Gizli WLAN-a qoşulmaq

Menyu > Parametrlər > Bağlantı > WLAN seç.

Adı (SSID) və parolu bilirsinizsə, gizli WLAN-a qoşula bilərsiniz.

- 1 Mümkün WLAN-ları axtarmaq üçün **Mövcud WLANlar** seçin.
- 2 **(Gizli şəbəkə)** seç.
- 3 Ad (SSID) və parolu daxil edin.

WLAN ilə bağlantını kəsmək

Qoşulmuş WLAN-ı  seçin.

Nokai Ovi xidmətləri

Ovi by Nokia

Nokia Ovi xidmətlərinin mümkünlüyü və qiymətləri

Nokia Ovi xidmətlərinin mümkünlüyü regiona görə fərqlənə bilər. Xidmətlərdən istifadə və ya məzmunun yüklənməsi böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər ki, bu isə məlumat trafik qiymətləri ilə nəticələnə bilər. Məlumat ötürülməsi qiymətləri haqqında ətraflı məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

Ovi haqqında ətraflı məlumat üçün www.ovi.com veb-saytına keçin.

Ovi Dükən haqqında

 Ovi Dükənla siz mobil oyunları, proqramları, videoları, şəkilləri, mövzuları və zəng tonlarını cihazınıza yükləyə bilərsiniz. Bəzə elementlər pulsuzdur; digərlərinə görə isə siz kredit kartınızla və ya telefon hesabınızdan ödəməlisiniz. Ödəmə seçimlərinin mövcudluğu yaşadığınız ölkədən və şəbəkə xidmətinizin təminatçısından asılıdır. Ovi Dükən mobil cihazınıza uyğun olan, zövqünüze və olduğunuz yerə müvafiq məzmunu təklif edir.

Menyu > Dükən seçin və ya www.ovi.com veb-səhifəsinə keçin.

Ovi Kontaktlar haqqında

 Ovi Kontaktlar ilə siz dostlarınız və ailənizlə əlaqə saxlaya, onların nə etdikləri barədə xəbərdar qala və Ovi icmasında yeni dostları tapa bilərsiniz. Həmçinin siz cihazınızdan kontaktlarınızı Ovi-də rezerv nüsxə kimi saxlaya bilərsiniz.

Ovi Kontaktlardan istifadə etmək üçün www.ovi.com veb-saytına keçin.

Ovi Mail powered by Yahoo! haqqında

 Ovi Mail powered by Yahoo! vasitəsilə mobil cihazınızdan və ya kompyuterinizdən istifadə edərək asanlıqla poçtunuza daxil ola bilərsiniz.

Mobil cihazınızda və ya kompyuterinizdə Ovi Mail powered by Yahoo! poçt qutusunu yarada bilərsiniz. Kompyuterinizdə poçt qutusunu yaratmaq üçün www.ovi.com baş çəkin.

Nokia hesabınızın daxil olma məlumatından istifadə edərək siz poçt qutunuza daxil ola bilərsiniz. Sizin Nokia hesabınızı necə yaratmaq və idarə etmək haqqında daha ətraflı öyrənmək üçün www.ovi.com yardım hissəsinə baş çəkin.

İşarə: Ovi Chat powered by Yahoo! daxil olmaq üçün Çat programından istifadə edərək asanlıqla dostlarınızla əlaqə saxlaya bilərsiniz.

Nokia-nın Ovi xidmətlərinə giriş

Menyu > Proqramlar > Əlavələr > Kolleksiya və istədiyiniz Ovi xidmətini seçin.

Nokia Ovi Suite haqqında

Nokia Ovi Suite proqramının köməyi ilə siz kontentinizi cihazınızda idarəleyə və onu kompüterinizlə sinxronlaşdırılmış şəkildə saxlaya bilərsiniz.

Nokia Ovi Suite yüklənməsi və haqqında ətraflı məlumat üçün www.ovi.com veb-saytına keçin.

Nokia Ovi Pleyeri

Nokia-nın Ovi Pleyeri ilə siz musiqinizi səsləndirə və qaydaya sala bilərsiniz, musiqini Ovi by Nokia xidmətindən yükləyə bilərsiniz, mahnıları və mahnı siyahılarını uyğun olan kompüter və Nokia mobil cihazları arasında nüsxələyə və audio CD-lərinizi köçürə və yazı bilərsiniz.

Musiqili kolleksiyanızı idarə etmək üçün Mənim musiqim tab-vərəqəsini açın. Siz Nokia Ovi Pleyerinə bir neçə uyğun cihazı qoşa və cihazlarda saxlanılan musiqiyə baxa və onu səsləndirə bilərsiniz.

Ovi by Nokia-da milyonlarla mahnıların nümunələrini dinləmək və həmin mahnıları yükləmək üçün Ovi Musiqisi tab-vərəqəsini açın. Musiqini yükləmək üçün siz Nokia hesabını yaratmalısınız.

Nokia Ovi Musiqi xidmətlərinin mümkünlüyü regiona görə fərqlənə bilər.

Vaxtın idarə edilməsi

Vaxtı və tarixi dəyişmək

Menyu > Parametrlər və Vaxt və tarix seçin.

Səyahətdə saat qurşağını dəyişmək

- 1 Seçin **Vaxt və tar. prmr.** > **Vaxt zonası**.
- 2 Yerinizin saat qurşağını seçin.
- 3 **Saxla** seçin.

Vaxt və tarix saat qurşağına uyğun olaraq qurulur. Bu, cihazınızın ekranında qəbul olunan mətn və multimedia mesajlarının göndərilmə vaxtının düzgün göstərilməsini təmin edir.

Məsələn, GMT -5 Nyu York (ABŞ) üçün vaxt zonasını bildirir, 5 saat Qrinvich, London (BK)-dən qərbə.

Zəngli saatin qurulması

Siz cihazınızdan zəngli saat kimi istifadə edə bilərsiniz.

Menyu > Proqramlar > Zəngli saat seç.

- 1 Zəngli saatin vaxtını qurun.
- 2 Zəngli saati qurmaq üçün 🕒 seçin.
- 3 Zəngli saati, məsələn, hər gün eyni vaxtda səsləndirmək üçün **Param-lər > Təkrar signal > Aktiv** və günləri seçin.

Zəngli saati mürgüləməyə keçirmək

Zəngli saat səsləndiyi zaman siz onu mürgüləmə rejiminə keçirə bilərsiniz. Bununla zəngli saatda müəyyən bir müddətdə fasilə yaranır.

Zəngli saat səsləndiyi zaman **Mürgülə** seçin.

Mürgüləmənin müddətini qurmaq

Menyu > Proqramlar > Zəngli saat və Param-lər > Mürgüləmə fasiləsi və müddəti seçin.

Məşqlərinizin müddətini ölçün

Gündəlik qaçış zamanı özünüzdü sınayın! Vaxtı ölçmək üçün saniyəölçəndən istifadə edin.

Menyu > Proqramlar > Saniyəölçən seç.

Dövrələrinizin vaxtını ölçün

- 1 **Dövrə vaxtı > Başla** seç.
- 2 Növbəti dövrəyə keçərkən **Dövrə** seçin. Dövrə vaxtı siyahıya əlavə edilir və saniyəölçən yenidən qurulur.
- 3 **Dayan** seç.

Dövrə vaxtları götürün

- 1 **Vaxtı ayır > Başla** seç.
- 2 **Ayır** seç. Dövrə vaxtı siyahıya əlavə edilir və saniyəölçən yenidən qurulur.
- 3 **Dayan** seç.

İşarə: Daha sonra nəticələrinizi müqayisə etmək üçün vaxtları saxlamaq istəyirsiniz? **Saxla** seçin və ad daxil edin.

Saniyəölçəni gizlətmək

Bitirmə düyməsini basın. Saniyəölçənə qayıtmaq üçün **Menyu > Proqramlar > Saniyəölçən və Davam et** seçin.

Əks-taymeri qurmaq

Zəngli saati müəyyən bir müddət üzrə, məsələn, yumurtanın bişirilməsi üçün tez qurmaq lazımdır? Zəngli saati qurmaq üçün **əks-taymer**dən istifadə edin.

Seçin **Menyu > Proqramlar > Taymer**.

- 1 Seçin **Normal taymer**.
- 2 Vaxtı daxil edin və vaxt bitdiyi zaman göstərilən qeydi yazın.
- 3 Seçin **Başla**.

Təqvim

Görüşü əlavə etmək

Vacib görüşlərinizi təqviminizdə saxlayın.

Menyu > Təqvim seç.

- 1 İstədiyiniz tarixə keçin və **Seçimlər > Qeyd yarat** seçin.
- 2 Element növünün sahəsini seçib **Görüş** sahələri doldurun.

Ad gününü yadda saxlamaq

Ad günləri və digər xüsusi tarixlər üçün xatırlatmanı əlavə edin. Xatırlatmalar hər il təkrarlanır.

Menyu > Təqvim seçin.

- 1 İstədiyiniz tarixə keçin və **Seçimlər > Qeyd yarat** seçin.
- 2 Element növünün sahəsini seçib **Ad günü** sahələri doldurun.

Ediləcək işlərinizin siyahısına tapşırığı əlavə etmək

Etməli olduğunuz tapşırıq üçün ediləcək iş üzrə qeydi saxlaya və təqvimə xatırlatmanı əlavə edə bilərsiniz.

Menyu > Proqramlar > Ediləcəklər siy. seçin.

- 1 **Əlavə et** seçib sahələri doldurun.
- 2 Xatırlatmanı əlavə etmək üçün istədiyiniz ediləcək iş üzrə qeydə keçib **Seçimlər > Təqvimdə saxla > Yaddaş qeydi** seçin və sahələri doldurun.

Bazarlıq siyahısını yaratmaq

Kağızda yazılan bazarlıq siyahıları çox vaxt itirilir. Əgər siz onları cihazınızda yazsanız, siyahı həmişə sizinlə olacaq! Həmçinin siz siyahını, məsələn, ailə üzvünüze göndərə bilərsiniz.

Seçin **Menyu** > **Proqramlar** > **Qeydlər**.

- 1 Seçin **Qeyd əla..**
- 2 Mətni qeyd sahəsinə daxil edin.

Siyahını göndərmək

Qeydi açın və **Seçimlər** > **Qeyd göndər** və göndərilmə növünü seçin.

Şəkillər və videolar

Şəkil çek

- 1 İş masasında kamera düyməsini basın.
- 2 Miqyası böyütmək və ya azaltmaq üçün  yaxud  seçin.
- 3 Kamera düyməsini basın.
Şəkillər Qalereya daxilində saxlanılır.

Kamera işığını aktivləşdirmək

İşıqlanma kifayət olmadığı halda cihazı işığın avtomatik işə salınmasına qurmaq üçün  > **Fleş** > **Avtomatik** seçin. Cihazı işığı hər zaman aktivləşdirməsi üzrə qurmaq üçün **Fleş yanır** seçin.

Kameranı bağlamaq

Bitirmə düyməsini basın.

Fotokameranın işığını təhlükəsiz məsafədə istifadə edin. İşığı insanların və ya heyvanların üzərində yaxın məsafədə istifadə etməyin. Şəkil çəkərkən flaşın üstünü örtməyin.

Sizin cihaz 1944x2592 piksel təsvirin fiksajlanmasına icazə verir.

Video çəkilişi

Cihazınızla şəkil çəkməkdən başqa siz həmçinin xüsusi anlarınızı video kimi çəke bilərsiniz.

İş masasında çəkiliş düyməsini basın.

- 1 Şəkil rejimindən video rejiminə keçmək üçün lazım olarsa  > **Video kamera** seçin.
- 2 Çəkilişə başlamaq üçün kamera düyməsini basın.
Miqyası artırmaq yaxud azaltmaq üçün  yaxud  seçin və ya səs düymələrindən istifadə edin.
- 3 Pauza üçün , dayandırma üçün isə  seçin.

Videolar burada saxlanılır Qalereya.

Kameranı bağlamaq

Bitirmə düyməsini basın.

Şekli yaxud videonu göndərmək

Şekillərinizi və videolarınızı dostlarınızla və ailənizlə multimedia mesajında yaxud Bluetooth-dan istifadə edərək paylaşın.

Seçin Menü > Şekillər.

Şekil göndərmək

- 1 Daxilində şəkil olan qovluğu seçin.
- 2 Göndərəcəyiniz şəkil seçin.
Bir neçə şəkil göndərmək üçün  > **Qeyd et** seçin və arzu edilən şəkilləri qeyd edin.
- 3  > **Göndər** yaxud **İşarəli-ri göndər** seçin.

Video göndərmək

- 1 Daxilində video olan qovluğu seçin.
- 2 **Seçimlər** > **Qeyd et** seçin və videonu nişanlayın. Siz göndəriləcək bir neçə videonu nişanlaya bilərsiniz.
- 3 **Seçimlər** > **İşarəli-ri göndər** və istədiyiniz göndərilmə üslubunu seçin.

Şekillər

Şekillər haqqında

Menü > Şekillər seçin.

Şekillər proqramı cihazınızda bütün şəkillərə və videolara baxa biləcəyiniz bir yerdir. Siz videolara və şəkillərə baxa və ən yaxşı şəkilləri çap edə bilərsiniz.

Şekillərinizi qaydaya salmaq

Siz şəkillərinizi qovluqlarda qaydaya sala bilərsiniz.

Menyu > Şəkillər seçin.

- 1 Albomlarım seçin.
- 2  > Albom yarat seçin və albom üçün adı daxil edin.
- 3 Alboma əlavə edəcəyiniz şəkilləri seçin.

Şekli redaktə etmək

Çəkdiyiniz şəkil çox tutqundur və ya orada nöqsanlar var? Şəkillər menyusunda çəkdiyiniz şəkilləri fırlada, çevirə, onların aydınlığını, kontrastı və rənglərini tənzimləyə bilərsiniz.

- 1 Şekli Fotoşəkillərim, Vaxt xətti və ya Albomlarım seçin.
- 2  və istədiyiniz effekti edin.

Şekli çap etmək

Siz uyğun olan printerlə şəkillərinizi çap edə bilərsiniz.

- 1 Cihazınızı müvafiq PictBridge printerinə qoşmaq üçün USB məlumat kabelindən və, printerin dəstəklədiyi halda, Bluetooth bağlantısından istifadə edin.
- 2 **Media köçürmə** USB qoşulma rejimi kimi seçin.
- 3 Çap edəcəyiniz şəkli seçin.
- 4  > Çap et seçin.

Musiqi və audio

Media pleyer

Mahnını səsləndirmək

Cihazın yaddaşında və ya yaddaş kartında saxlanılan musiqini səsləndirin.

Menyu > Musiqi > Musiqim seçin.

Mahnını səsləndirmək

Mahnını qovluqdan seçin.

Səsləndirmədə pauza üçün  seçin; bərpa üçün isə  seçin.

İrəliyə və ya geriye sürətli keçid

 və ya  seçib saxlayın.

Media pleyerini bağlamaq

Tamamlama düyməsini basıb saxlayın.

İşarə: İş masasında qayıtmaq və pleyeri arxa planda səsləndirməyə davam etdirmək üçün tamamlama düyməsinə basın.

Videonu göstərmək

Cihazın yaddaşında və ya yaddaş kartında saxlanılan videonu göstərin.

Menyu > Musiqi > Musiqim seçin.

- 1 Videonu qovluqdan seçin.
- 2 Səsləndirmədə pauza üçün **||** seçin; bərpa üçün isə **▶** seçin.

İrəliyə və ya geriye sürətli keçid


▶▶ və ya **◀◀** seçib saxlayın.

Media pleyerini bağlamaq

Tamamlama düyməsinə basıb saxlayın.

Kompüterinizdən musiqini nüsxələmək

Cihazınızda dinləmək istədiyiniz musiqini kompüterinizdə saxlayırsınız? Musiqili kolleksiyanızı idarə etmək və sinxronlaşdırmaq üçün Nokia Ovi Player və USB məlumat kabelindən istifadə edin.



- 1 Cihazınızı kompyutərə qoşmaq üçün müvafiq USB məlumat kabelindən istifadə edin. Cihazınızda müvafiq yaddaş kartı olmalıdır.
- 2 **Media köçürmə** qoşulma rejimi kimi seçin.
- 3 Kompüterinizdə Nokia Ovi Player-ini açın. Ətraflı məlumat üçün Nokia Ovi Player-in kömək bölümünə baxın.

Bəzi musiqi faylları rəqəmli hüquqların idarəedilməsi (RHI) ilə qorunur və yalnız bir cihazda səsləndirilə bilər.

Musiqinin səsini və ya tonunu dəyişmək

Bilirdiniz mi ki, jarna daha da uyğun olmaq üçün siz musiqinin səsini və ya tonunu dəyişə bilərsiniz? Siz ekvalayzerdə müxtəlif musiqi üslubları üçün profiləri təyin edə bilərsiniz.

Menyu > Musiqi > Musiqim > Media pley-ə get > Seçimlər > Daha artıq > Ekvalayzer seçin.

Mövcud səs profilini aktivləşdirmək

Dəsti və Aktivləşdir seçin.

Yeni səs profilini yaratmaq

- 1 Siyahıda son iki dəstdən birini seçin.
- 2 Dəyişən parametrləri seçib onları tənzimləyin.
- 3 Saxla seçin.

Cihazınıza dinamikləri qoşmaq

Cihazınıza musiqiyə müvafiq dinamiklərlə (ayrı satılır) dinləyin.

Musiqi kitabxananızı portativ edin və kabellər olmadan sevimli musiqilərinizi dinləyin. Bluetooth simsiz texnologiyası ilə musiqinin saxlandığı cihazdan ifa olunduğu cihaza axınını həyata keçirə bilərsiniz.

Siqnal yaradan məhsulları qoşmayın, bu cihazınıza zərər verə bilər. Heç bir elektrik mənbəyini Nokia AV konnektora qoşmayın. Bu cihazla istifadə edilməsi Nokia tərəfindən təsdiq edilənlərdən başqa hər hansı bir kənar cihazı və ya qulaqlığı Nokia AV konnektora qoşduqda, səs səviyyəsinə xüsusi diqqət yetirin.

Simli dinamikləri qoşmaq

Dinamikləri cihazınızın 3,5 mm AV konnektoruna qoşun.

Bluetooth dinamiklərini qoşmaq

- 1 **Menyu > Parametrlər > Bağlana bilmə > Bluetooth və Yandır seçin.**
- 2 Dinamikləri işə salın.
- 3 Cihazınızı və dinamikləri cütləşdirmək üçün **Audio akses. qoşul** seçin.
- 4 Dinamikləri seçin.
- 5 Keçid kodunu daxil etməyə lazım ola bilər. Ətraflı məlumat üçün dinamiklərin istifadəçi təlimatına baxın.


FM radio

FM radiosunu haqqında

Menyu > Musiqi > Radio seçin.

Siz cihazınızda FM radio stansiyalarına dinləyə bilərsiniz - sadəcə qulaqlığı qoşub stansiyanı seçin!

Radioya qulaq asmaq üçün cihaza uyğun qulaqlıq qoşulmalıdır. Qulaqlıq antena kimi işləyir.



Bluetooth qulaqlığı vasitəsilə radioya qulaq asmaq mümkün deyil.

Radioya dinləmək

Menyu > Musiqi > Radio seçin.

Səslenmədə pauza və ya bərpa

Seçin  yaxud .

Radionu arxa planda səsəndirmək

Tamamlama düyməsini qısaca basın.

Radionu bağlamaq

Tamamlama düyməsini basıb saxlayın.

İşarə: Radioya qulaqlıq və ya ucadanışan vasitəsilə dinləmək üçün **Seçimlər > Parametrlər > Çal** və istədiyiniz variantı seçin.

Radio stansiyalarını tapmaq və saxlamaq

Sevimli radio stansiyalarını axtarın və saxlayın ki, onlara sonradan asanlıqla dinləyə bilərsiniz.

Seçin Menü > Musiqi > Radio.

Növbəti mövcud stansiyanı axtarmaq

 və ya  seçib saxlayın.

Stansiyanı saxlamaq

Seçin Seçimlər > Stansiyanı saxla.

Radio stansiyalarını avtomatik axtarmaq

Seçin Seçimlər > Büt. stans. axtar.

Saxlanılmış stansiya keçid

 və ya  seçin.

Stansiya adını dəyişmək

Seçimlər > Stansiyalar seçin.

Stansiyanı seçib saxlayın və peyda olan menyudan Adını dəyişdir seçin.

İşarə: Stansiya birbaşa saxlanılmış stansiyaların siyahısından daxil olmaq üçün stansiyanın nömrəsinə uyğun olan rəqəm düyməsinə basın.

Radioqəbulu yaxşılaşdırmaq

Əgər siz RDS-i aktiv etsəniz, radio daha yaxşı qəbul ilə olan tezliyə avtomatik olaraq keçir.

Menyu > Musiqi > Radio seçin.

- 1 Seçimlər > Parametrlər > RDS > Yandır seçin.
- 2 Avto-tezlik > Yandır seçin.

Diktofondan istifadə

Siz quşların nəğmələri kimi təbiətin səslərini və həmçinin səs qeydlərini yaxud telefon danışqlarını yaza bilərsiniz.

Menyu > Proqramlar > Səs yazan seçin.

Audioklipi yazmaq

 seçin.

Yazılışı dayandırmaq

 seçin. Yazılış Səsyazmalar qovluğunda — Qalereya-da saxlanılır.

Telefon danışığını yazmaq

Zəng zamanı **Seçimlər > Daha artıq > Səs yaz** seçin.

Yazılış zamanı hər iki tərəf mütəmadi intervalda signalı eşidir.

İnternet**Veb-brauzer haqqında**

Seçin Menü > İnternet.

Siz cihazınızın veb-brauzerindən İnternetdə veb-səhifələrə baxa bilərsiniz.

Vebə baxmaq üçün cihazınızda İnternetə giriş nöqtəsi konfigurasiya olunmalı və şəbəkəyə qoşulmuş olmalısınız.

Bu xidmətlərin, tariflərinin və təlimatların mövcudluquna dair məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.

İnternet səhifələrinin nəzərdən keçirilməsi üçün tələb olunan konfigurasiya parametrlərini siz xidmət təminatçınızdan konfigurasiya mesajı kimi ala bilərsiniz.

İnternetdə naviqasiya

Menü > İnternet seçin.

İşarə: Əgər xidmət təminatçınız sizə məlumatın ötürülməsi üzrə sabit tarifi təmin etməyibsə, İnternetə qoşulmaq üçün siz WLAN-dan yararlanı bilərsiniz ki, telefon fakturanızda toplanılacaq məbləği azaldasınız.

Veb-səhifəyə keçmək

Ünvanı get seçin və ünvanı daxil edin.

Brauzerin tarixçəsini silmək

Menü > İnternet seç.

Keş məlumatının müvəqqəti mühafizə edilməsi üçün istifadə edilmiş yaddaş yeridir. Əgər parol tələb edən məxfi məlumata və ya təhlükəsizlik xidmətinə daxil olmusunuzsa və ya daxil olmağa cəhd göstərmisinizsə, hər istifadədən sonra keş yaddaşı təmizləyin.

Keşin boşaldılması

Veb-sayta baxdığınız zaman **Seçimlər > Alətlər > Keşi sil** seçin.

Kukilərin silinməsi

Veb-sayta baxdığınız zaman **Seçimlər > Alətlər > Kukiləri sil** seçin.

Kukilərin saxlanması qarşısını almaq

Veb param-ləri > Təhlükəsizlik > Kukilə seç.

Oyunlar və proqramlar**Oyunlaq və proqramlar haqda**

Menyu > Proqramlar və Əlavələr seçin.

Cihazınızda oyunlar və proqramlar ola bilər. Onlar cihazın yaddaşında və ya yaddaş kartında saxlanırsa və qovluqlar şəklində təşkil edilə bilər.

Oyunların siyahısına baxmaq üçün **Oyunlar** seçin. Proqramların siyahısına baxmaq üçün **Kolleksiya** seçin.

Oyunlarda dəyişikliklər etmək

Səsləri, işıqları, vibrasiyaları aktiv və ya ləğv edin və oyunlarınıza dəyişiklik gətirin.

Menyu > Proqramlar və Əlavələr > Seçimlər > Proq. param-ri seçin.

Oyun yaxud proqramı yükləmək

Siz oyunları və proqramları birbaşa cihazınıza yükləyə bilərsiniz.

Menyu > Proqramlar və Əlavələr > Seçimlər > Yükləmələr seçin.

Sizin cihazınız fayl genişlənməsi .jad və ya .jar olan Java™ ME proqramlarını dəstəkləyir. Proqramı yükləməzdən əvvəl onun cihazınızla uyğunluq təşkil etdiyini yoxlayın.

- 1 **Proq. yükləmə-ri** və ya **Oyun yükləmə-ri** seçin. Mövcud xidmətlərin siyahısı göstərilir.
- 2 Xidməti seçin və təlimatlara əməl edin.

İşarə: Nokia-nın Ovi Dükən-dan oyunları və proqramları yükləmək. Ovi Dükən haqqında ətraflı məlumat üçün www.ovi.com veb-saytına keçin.

İcmalar haqqında

Menyu > Proqramlar > Əlavələr > Kolleksiya > İcmalar seçin və müvafiq ictimai şəbəkə xidmətlərinizə daxil olun.

İcmalar proqramı ilə siz ictimai şəbəkə təcrübənizi artır bilərsiniz. Bu proqram bəzi regionlarda mövcud deyil. Facebook və ya Twitter kimi ictimai şəbəkə xidmətlərinə daxil olduğunuz zaman siz aşağıdakıları edə bilərsiniz:

- Dostlarınızın status yeniləmələrini görmək

- Öz status yeniləməni dərc etmək
- Kamera ilə çəkdiyiniz şəkilləri dərhal paylaşmaq

İctimai şəbəkə xidmətləri tərəfindən dəstəklənən yalnız bu xüsusiyyətlər mümkündür.

İctimai şəbəkə xidmətlərindən istifadə şəbəkə dəstəyi tələb edir. Bu böyük həcmdə məlumat ötürülməsinə və əlaqədar məlumat trafiki tariflərinə səbəb ola bilər. Məlumat köçürülməsi tarifləri haqqında məlumat üçün xidmət təminatçınıza müraciət edin.

İctimai şəbəkə xidmətləri üçüncü tərəf xidmətləridir və Nokia tərəfindən dəstəklənmir. Böyük insan qrupları ilə məlumat paylaşa biləcəyinizdən, istifadə etdiyiniz ictimai şəbəkə xidmətinin məxfilik parametrlərini yoxlayın. İctimai şəbəkə xidmətinin istifadə şərtləri həmin xidmətdə məlumat paylaşılmasına tətbiq olunur. Həmin xidmətin istifadə şərtləri və məxfilik siyasətləri ilə tanış olun.

Kalkulyatordan istifadə

Menyu > Proqramlar > Kalkulyator seçin.

- 1 Seçimlər və elmi yaxud standart kalkulyatoru seçin.
- 2 Hesablamanı daxil edin və = seçin.

İşarə: Faiz dərəcələrini, kredit müddətlərini yaxud kreditin ödənişlərini hesablamaq üçün kredit kalkulyatorundan istifadə edin. Kredit kalkulyatoruna keçmək üçün Seçimlər seçin.

Məzənnəni və ölçüləri çevirmək

Konverter haqqında

Menyu > Proqramlar > Əlavələr > Kolleksiya > Çevirən seç.

Konverterin köməyi ilə siz ölçü vahidlərini və məzənnələri çevirə bilərsiniz.

Ölçüləri çevirmək

Siz uzunluq kimi ölçü vahidlərini bir-birinə çevirə bilərsiniz, məsələn, kilometrleri millərə.

Menyu > Proqramlar > Əlavələr > Kolleksiya > Çevirən və Seç seçin.

- 1 Çevirmə kateqoriyasını seçin.
- 2 Çevirmə üçün vahidləri seçin.
- 3 Vahidlərin sahələrinin birində göstəricini daxil edin. Çevrilmiş göstərici digər vahidin sahəsində avtomatik olaraq göstərilir.

Məzənnəni çevirmək

Konverterin köməyi ilə siz məzənnələri sürətlə çevirə bilərsiniz.

Menyu > Proqramlar > Əlavələr > Kolleksiya > Çevirən seçin.

- 1 **Seç > Valyuta** və məzənnə cütünü seçin.
- 2 Bir məzənnənin miqdarını daxil edin. Konvertasiya olunan göstərici avtomatik olaraq göstərilir.

Məzənnəni qurmaq

Menyu > Proqramlar > Əlavələr > Kolleksiya > Çevirən seçin.

Pul vahidini çevirməzdən əvvəl siz məzənnəni qurmalısınız.

- 1 **Seçimlər > Mübdl. kurs. qur** seçin.
- 2 Məzənnə cütünü seçin.
- 3 Pul vahidlərinin birisi üçün məzənnəni daxil edin.

Məzənnə cütünü əlavə etmək

Siz çevrilmə üçün yeni məzənnə cütlerini əlavə edə bilərsiniz.

Menyu > Proqramlar > Əlavələr > Kolleksiya > Çevirən seç.

- 1 **Seçimlər > Yeni valyuta çevir.** seç.
- 2 İki pul vahidinin adlarını daxil edib **OK** seçin.
- 3 Pul vahidlərinin birisi üçün məzənnəni daxil edin.

Cihazınızı qoruyun

Cihazınızın kilidlənməsi

Cihazınızı icazəsiz istifadədən qorumaq istəyirsiniz? Təhlükəsizlik kodu təyin edin və cihazınızdan istifadə etmədiyinizdə avtomatik kilidlənməsini qurun.

Fərdi təhlükəsizlik kodunun qurulması

- 1 **Menyu > Parametrlər və Təhlükəsizlik > Giriş kodları > Təhl. kod. dəyiş** seçin.
- 2 Əvvəlcədən təyin edilmiş hülükəsizlik kodunu, 12345 daxil edin.
- 3 Yeni kodu daxil edin. Ən azı 5 rəqəm tələb olunur. Yalnız rəqəmlərdən istifadə etmək olar.

Təhlükəsizlik kodunu gizli və cihazınızdan ayrı bir təhlükəsiz yerdə saxlayın. Təhlükəsizlik kodunuzu yadınızdan çıxartsanız və cihazınız kilidlənibse, ona xidmət göstərmək lazım olacaq. Əlavə tariflər tətbiq oluna və cihazınızda olan bütün şəxsi məlumatınız silinə bilər. Ətraflı məlumat üçün Nokia Care nöqtəsinə yaxud cihazınızın dilerinə müraciət edin.

Təhlükəsizlik üzrə düymə kilidini aktivləşdirmə

Menyu > Parametrlər və Telefon > Təhlükəsiz. klav. kilidi > Yandır seçin.

Düymələr və ekran kilidləndikdə, cihaz kilidlənmiş olur. Cihazın kilidini açmaq üçün sizə təhlükəsizlik kodu lazımdır.

Yaddaş kartınızı parolla qorumaq

Yaddaş kartını icazəsiz istifadəyə qarşı qorumaq istəyirsiniz? Siz parolu məlumatın qorunması üçün qura bilərsiniz.

- 1 **Menyu > Proqramlar > Qalereya** seçin.
- 2 Yaddaş kartını seçib saxlayın və peyda olan menyudan **Yad. krt. seçim-ri** seçin.
- 3 **Parolu qur** seçin və parolu daxil edin.
Parolu yaddaş kartından ayrı olan bir təhlükəsiz yerdə saxlayın.

Yaddaş kartını formatlaşdırmaq

Yaddaş kartınızdan məzmunu silmək istəyirsiniz? Yaddaş kartını formatlaşdırdığınız zaman onda olan bütün məlumat silinir.

- 1 **Menyu > Proqramlar > Qalereya** seç.
- 2 Yaddaş kartını seçib saxlayın və peyda olan menyudan **Yad. krt. seçim-ri** seçin.
- 3 **Yad. kart format. > Bəli** seçin.

Cihazınızı utilizasiya üçün hazırlamaq

Əgər siz yeni cihazı alırsınızsa və ya hazırkı cihazınızı utilizasiya etmək istəyirsinizsə, Nokia cihazınızı təkrar tullantı kimi utilizasiya etməyə tövsiyə edir. İlk öncə siz bütün şəxsi məlumatlarınızı və məzmunu cihazınızdan silməyi istəyə bilərsiniz.

Bütün məzmunu silmək və parametrləri ilkin göstəricilərə qaytarmaq

- 1 Saxlamaq istədiyiniz məzmunun rezerv nüsxəsini müvafiq yaddaş kartına (mövcuddursa) və kompüterə köçürün.
- 2 Bütün zəngləri və qoşulmaları bitirin.
- 3 **Menyu > Parametrlər və Zv. par. bərpası > Həmişə** seçin.
- 4 Cihazınız sönmür və sonra yenidən işə salınır. Kontaktlar, şəkillər, musiqi, videolar, qeydlər, mesajlar, poçt, təqdimatlar, oyunlar və digər quraşdırılmış proqramlar kimi şəxsi məzmunun silinmiş olduğunu yoxlayın.
Yaddaş kartında və ya SIM kartda saxlanılan məzmun və məlumat silinmir.

Ətraf mühiti qoruyun

Enerjiyə qənaət

Əgər aşağıdakılara etsəniz, batareyanızı tez-tez doldurmağa ehtiyac olmayacaq:

- İstifadə olunmayan tapşırıq və məlumat əlaqələrini, məsələn WLAN və ya Bluetooth əlaqəsini bağlayın.
- Taçskrin və klaviatura tonu kimi lazımsız səsləri qeyri aktivləşdirin.

Tullantıların təkrar istifadəsi



Bu telefon istehlak müddətinin sonuna çatdıqda onun bütün materialları, materiallar və enerji kimi yenidən bərpa oluna bilər. Düzgün utilizasiya və yenidən istifadəni təmin etmək üçün Nokia tərəfdaşları ilə We:recycle adlı proqram çərçivəsində əməkdaşlıq edir. 1Köhnə Nokia məhsullarınızı necə yenidən istifadə etməyə və toplanma yerlərini tapmağa dair məlumat üçün www.nokia.com/werecycle ünvanına daxil olun və ya Nokia Əlaqə Mərkəzinə zəng edin.

Siz qablaşdırma materiallarını və istifadəçi təlimatlarını öz yerli təkrar istifadə qaydalarınıza uyğun olaraq təhvil verə bilərsiniz.



Məhsulunuzun, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xəbərdarlıq edir ki, bütün elektrik və elektron məhsullar, batareyalar və akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa İttifaqında tətbiq olunur. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının arasına yerləşdirməyin. Telefonunuzun ətraf mühitə təsir göstərdiyi xüsusiyyətləri barədə əlavə məlumat əldə etmək üçün www.nokia.com/ecoprofile veb-səhifəsinə keçin.

Məhsul və təhlükəsizlik üzrə məlumat

Batareya

Batareya və adapter barədə məlumat

Cihazınız BL-5CT təkrar doldurulan batareya ilə istifadə olunması nəzərdə tutulub. Nokia bu cihaza uyğun əlavə batareya modelləri düzəldə bilər. Həmişə orijinal Nokia batareyalarından istifadə edin.

Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə tutulmuşdur: AC-3, AC-8, AC-10, AC-11, AC-15 . Adapter modelinin dəqiq nömrəsi E, X, AR, U, A, C, K və ya B ilə təyin olunan ştepselin növündən asılı olaraq müxtəlif ola bilər.

Batareya yüzrlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısdıracaq batareyanı dəyişin.

Batareya təhlükəsizliyi

Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerji qurğusundan ayırın. Adapteri və ya aksesuarı ayrarkən, şnurdan deyil, ştəpsəldən tutub çəkin.

Adapterin istifadə edilmədikdə, onu elektrik rozetkəsindən və cihazdan ayırın. Batareyanın normadan artıq doldurulması onun istehlak müddətini qısaltdığından, tam doldurulmuş batareyanı adapterə qoşulu saxlamayın. İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.

Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlayın. Kəskin temperaturlar batareyanın fəaliyyətini və ömrünü azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.

Təsadüfi qısa qapanma dəmir metal əşyalar birbaşa batareyanın metal zolaqlarına toxunduqda, məsələn, tək batareyanı cibinizdə gəzdirdiyinizdə baş verə bilər. Qısa qapanma batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.

Partlamağa səbəb ola biləcək üçün batareyaları oda atmayın. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı kimi atmayın.

Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın, ayməyin və ya deşməyin. Batareya sızması olarsa, batareya mayesinin dəriyə və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nahiyyələri dərhal su ilə yuyun və ya tibbi yardım üçün müraciət edin.

Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir etməyin, suya və ya digər mayelərə salmayın. Batareyalar zədələnsə, partlayışa səbəb ola bilər.

Batareyanı və adapteri yalnız müvafiq məqsəd üçün istifadə edin. Yalnız istifadə və ya təsdiq edilməyən batareya və ya uyğun olmayan adapterin istifadəsi yanğın, partlayış və ya digər təhlükələr yarada bilər və hər hansı təsdiqi və ya zəmanəti etibarsız edə bilər. Əgər cihaz və ya batareyanın zədələndiyindən əmin olsanız, istifadə etməzdən əvvəl onu xidmət mərkəzinə apararaq yoxladın. Heç vaxt zədələnmiş batareya və ya adapterdən istifadə etməyin. Adapteri yalnız qapalı məkanda istifadə edin.

Cihazınızı qoruyun

Cihazınızla, adapter və aksesuarlarla ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər zəmanətin əhatə etdiyi sahələrin qorunmasına yardım edəcək.

- Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində elektron sxemlərin korroziyasına səbəb olan minerallar ola bilər. Cihazınız yaş olduqda batareyanı çıxarın və cihazın tam qurumasını təmin edin.
- Cihazı tozlu və ya çirkli yerlərdə istifadə etməyin və ya saxlamayın. Ayrıla bilən hissələr və elektron komponentlər zədələne bilər.
- Cihazı yüksək temperaturda saxlamayın. Yüksək temperatur cihazın istehlak müddətini qısaltır, batareyanı zədələyir və plastik hissələri əyir və ya əridir.
- Cihazı soyuq temperaturda saxlamayın. Cihaz isinərək normal temperatura qayıtdıqda cihazın içində nəmlik yarana bilər və bunun nəticəsində elektron sxemlər zədələne bilər.
- Cihazı yalnız bu istifadəçi təlimatında göstərilmiş qaydada açın.
- İcazəsiz modifikasiyalar cihazı zədələyir və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
- Cihazı yerə salmayın, taqıldatmayın və ya silkələməyin. Kəskin rəftar daxili sxem platasını və mexanika elementlərini qıra bilər.
- Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.
- Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
- Optimal fəaliyyət üçün cihazı vaxtaşırı söndürün və batareyanı çıxarın.
- Cihazınızı maqnit və ya maqnit sahələrindən uzaq saxlayın.
- Vacib məlumatlarınızın təhlükəsizliyi üçün onları ən azı iki ayrı yerdə saxlayın, məsələn, cihazınızda, yaddaş kartında və ya kompüterdə və ya vacib məlumatı yazın.

Uzunmüddətli istifadə zamanı cihaz isinə bilər. Əksər hallarda bu vəziyyət normaldır. Hər hansı cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xidmət şəbəkəsinə aparın.

Təkrar emal

İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Məhsulun ətraf mühitə təsiri və öz Nokia məhsulunuzu necə təkrar emal etdirəcəyiniz barədə məlumatı www.nokia.com/werecycle, və ya mobil cihazla, nokia.mobi/werecycle.

Rəqəmli hüquqların idarəsi haqqında

Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin. Müəlliflik hüquqlarının mühafizəsi şkillərini, musiqi və digər məzmunlu funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya köçürülməsinə mane ola bilər.

Sahiblərin geniş hissəsi müəllif hüquqları da daxil olmaqla, öz intellektual mülkünü qorumaq məqsədi ilə Rəqəmli hüquqlar idarəsinin (RHI) müxtəlif texnologiya növlərindən istifadə edə bilər. Bu cihaz RHI tərəfindən qorunan tərkibə daxil olmaq üçün RHI proqramlarının müxtəlif növlərindən istifadə edir. Bu cihazla WMDRM 10, OMA DRM 1.0, OMA DRM 1.0 ötürmə kilidi və OMA DRM 2.0 ilə qorunan tərkibə daxil ola bilərsiniz. Əgər hansısa RHI proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin sahibləri bu kimi RHI proqramının yeni RHI tərəfindən qorunan tərkibə daxil olmasının ləğv olunmasını tələb edə bilərlər. Bu kimi RHI proqramının ləğv edilməsi artıq sizin cihazınızda RHI tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHI proqramının ləğvi RHI başqa növləri tərəfindən qorunan digər tərkiblərin istifadəsinə, və ya RHI tərəfindən qorunmayan tərkiblərə təsir etməyəcək.

Rəqəmli hüquqların idarəsi (RHI) tərəfindən qorunan tərkib müvafiq lisenziya ilə müşahidə olunur ki, bu da tərkibdən istifadə etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.

Cihazınız OMA DRM ilə qorunan tərkibə sahibdirsə, lisenziyaların və tərkibin nüsxəsini çıxarmaq üçün Nokia Ovi Suite proqramının nüsxə çıxarma funksiyasından istifadə edin.

Digər ötürmə metodları ola bilsin ki, cihazın yaddaşını formatladıqdan sonra sizin OMA RHI ilə qorunan tərkibdən istifadəni davam edə bilməyiniz üçün tərkibə bərpa ediliş lisenziyaları köçürməsin. Siz həmçinin cihazınızda faylların pozulduğu təqdirdə lisenziyaları bərpa etməli ola bilərsiniz.

Əgər sizin cihazda WMDRM qorunan tərkib varsa, cihaz yaddaşının formatlanması zamanı lisenziyalar və tərkib itiriləcək. Siz həmçinin cihazınızda faylların pozulduğu təqdirdə lisenziyalar və tərkibdən də məhrum ola bilərsiniz. Lisenziyalar və ya tərkibin itirilməsi Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək imkanınızı məhdudlaşdırır. Daha geniş məlumat almaq üçün Sizə xidmət göstərən müəssisə ilə əlaqə saxlayın.

Bəzi lisenziyalar xüsusi SIM karta qoşulu ola bilər və yalnız SIM kart cihazda daxil edilərsə qorunan tərkibə daxil olmaq olar.

Əlavə təhlükəsizlik məlumatı

Nikel



Qeyd: Bu cihazın səthi nikel örtüyünə malik deyildir. Bu cihazın səthi paslanmayan poladdan ibarətdir.

Kiçik uşaqlar

Sizin cihazınız və onun aksesuarları oyuncaq deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.

İş mühiti

Bu cihaz RT-yə məruz qalma ilə bağlı təlimatlara qulaqda normal istifadə vəziyyəti zamanı və ya ən azı 1,5 santimetrdən (5/8 düym) bədənəndən uzaq olduqda cavab verir. Üstünüzə gəzdirmək üçün daşıma qabı, kəmər qışqacı və ya tutqacda metal tərkibli olmamalı və bədəninizdən yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.

Məlumat faylları və ya mesajların ötürülməsi keyfiyyətli şəbəkə bağlantısı tələb edir. Məlumat faylları və mesajları belə bağlantı yaranana qədər ləngiyə bilər. Ötürülmə tamamlanana qədər ayrılma məsafəsinə dair təlimatlara riayət edin.

Tibbi cihazlar

Simsiz telefonlar daxil olmaqla radio ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionallığına təsir edə bilər. Tibb cihazlarının xarici RF enerjisindən müvafiq şəkildə mühafizə edildiyini müəyyənləşdirmək üçün həkimlə və ya tibb cihazının istehsalçısı ilə məsləhətləşin. Təlimatlarda göstərilirsə, cihazınızı məsələn, xəstəxanalarda söndürün.

İmplantasiya edilmiş tibbi cihazlar

Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi cihazla ehtimal müdaxiləni aradan qaldırmaq üçün nəbzölçən və ya implantasiya edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz cihaz arasında minimum 15.3 sm (6 düym) məsafə olmalıdır. Belə cihazları olan şəxslər bunları etməlidirlər:

- Həmişə simsiz cihazları tibbi cihazdan 15.3 santimetrdən (6 düym) çox məsafədə saxlayın.
- Cihaz döş cibində daşımamalıdır.
- Simsiz cihazı tibbi cihazdan əks tərəfdə qulağa taxın.
- Müdaxilə olduğuna dair hər hansı şübhə yaranarsa, simsiz cihazı söndürün.
- İmplantasiya edilmiş tibbi cihazlar üçün istehsalçının təlimatlarına əməl edin.

Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.

Eşitmə



Xəbərdarlıq:

Qulaqlıqların istifadə edilməsi sizin xarici səsləri eşitmək imkanınıza təsir edə bilər. Sizin təhlükəsizliyiniz üçün təhlükəli olan yerlərdə qulaqlıqları istifadə etməyin.

Bəzi simsiz cihazlar bəzi eşitmə cihazlarının fəaliyyətinə təsir edə bilər.

Avtomobillər

Radio siqnailləri elektron yanacaq injektor sistemləri, elektron antikilidləmə əyləc sistemləri, elektron sürət tənzimləyici sistemlər və hava yastığı sistemləri kimi avtomobillərdə düzgün quraşdırılmayan və ya lazımı qaydada qurulmayan elektron sistemlərə təsir göstərə bilər. Ətraflı məlumat üçün avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.

Cihazı ancaq ixtisaslı şəxslər avtomobilə quraşdırılmalıdır. Yalnız quraşdırılma və ya xidmət təhlükəli ola bilər və sizin zamanınızı itibarsız edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz, onun hissələri və ya aksesuarları ilə eyni bölmədə alışan mayelər, qazlar və ya partlayıcı maddələri saxlamayın və ya daşımayın. Unutmayın ki, hava yastıqları böyük qüvvə ilə açılır. Cihazınızı və ya aksesuarları hava yastığının açıldığı hissələrə yerləşdirməyin.

Təyyarəyə minməzdən əvvəl cihazı söndürün. Təyyarədə simsiz cihazlardan istifadə təyyarənin işləməsi üçün təhlükəli və qeyri-qanuni ola bilər.

Potensial partlayıcı mühit

Mümkün partlayış ola biləcək hər hansı mühitlərdə cihazınızı söndürün. Dərc olunmuş bütün təlimatlara əməl edin. Belə ərazilərdə qıtlıcmılar bədən xəsarəti və ya ölümlə nəticələnən partlamaya yaxud yanğına səbəb ola bilər. Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilir. Buraya nəqliyyat vasitəsinin motorunu söndürülməsi məsləhət görülməmiş ərazilər, qayıqlarda göyertədən aşağı hissə, kimyəvi maddələrin ötürüldüyü və ya saxlandığı

binalar daxildir, belə yerlərdə havada kimyəvi maddələr və atom, toz, və ya metal tozları kimi hissəciklər olur. Maye qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə edilib edilməyəcəyini soruşmalısınız.

Təcili yardım zənginin edilməsi

- 1 Cihazın işlək vəziyyətdə olmasını təmin edin.
- 2 Müvafiq siqnal intensivliyini yoxlayın. Siz həmçinin aşağıdakıları etməli ola bilərsiniz:
 - SIM kart daxil edin.
 - Cihazınız üçün aktivləşdirdiyiniz zənglərin qadağan edilməsi, müəyyən nömrələrin yığılması və ya bağlı istifadəçi qrupu kimi zəng məhdudiyyətlərini ləğv edin.
 - Oflayn və ya uçuş profilinin aktiv olmadığından əmin olun.
 - Cihaz ekranı və düymələri kilidlənsə, onların kilidini açın.
- 3 Əsas ekranı görünənə kimi davamlı olaraq bitirmə düyməsini basın.
- 4 Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
- 5 Zəng düyməsini basın.
- 6 Tələb olunan məlumatı mümkün qədər dəqiq verin. İcazə veriləndə zəngi bitirməyin.



Mühüm: Cihazınızın internet zənglərini dəstəkləyirsə, həm mobil zəngləri, həm də internet zənglərini aktivləşdirin.

Cihaz həm mobil şəbəkə, həm də internet zəng xidməti provayderiniz ilə təcili zəng etməyə çalışa bilər. Hər şərətdə bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız simsiz cihaza etibar etməyin.

Cihazınızı zərərli tərkibdən qoruyun.

Cihazınız viruslara və digər zərərli tərkiblərə məruz qala bilər. Aşağıdakı ehtiyat tədbirlərini həyata keçirin:

- Mesajları açarkən ehtiyatlı olun. Onlar zərərli proqramlar ehtiva edə bilər və ya cihazınız və ya kompüteriniz üçün zərərli ola bilər.
- Bağlantı sorğularını qəbul edərkən, interneti gözəndən keçirərkən və ya tərkib yükləyərkən ehtiyatlı olun. Etibar etmədiyiniz mənbələrdən Bluetooth əlaqəsini qəbul etməyin.
- Yalnız etibar etdiyiniz və müvafiq təhlükəsizlik və təminat təklif edən mənbələrin xidmətlərini istifadə edin və proqramlarını quraşdırın.
- Cihazınıza və qoşulan hər hansı digər kompüterə antivirus və digər təhlükəsizlik proqramını yükləyin. Eyni zamanda yalnız bir antivirus proqramı istifadə edin. Daha çoxundan istifadə cihazın və ya kompüterin fəaliyyətinə və əməliyyatına təsir edə bilər.
- Cihazınızda üçüncü tərəf internet saytlarına əvvəlcədən qurulan əlfəcnlərə və bəndlərə daxil olsanız, ehtiyat tədbirlərini həyata keçirin. Nokia belə saytlar üçün heç bir məsuliyyət daşımır.

Sertifikat barədə məlumat (SAR)

Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına cavab verir.

Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar ICNIRP müstəqil elmi təşkilat tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan təhlükəsizlik qaydalarından ibarətdir.

Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir. ICNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0 vət/kilogramdır (v/kg) 10 qram toxuma ortalamasıdır. SAR üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin şəbəkə baza stansiyasına nə qədər yaxın məsafədə olduğunuzdan asılıdır.

Bu cihazın qulaqda istifadəsi üçün ICNIRP təşkilatının təlimatında göstərilən ən yüksək XAD dərəcəsi belədir 1.25 W/kg .

Cihaz aksesuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq SAR dərəcələri fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqqında məlumatın ardınca www.nokia.com saytında verilə bilər.

Müəllif hüquqları və digər bildirişlər

UYĞUNLUQ BƏYANNAMƏSİ

CE 0434

Bununla, NOKIA CORPORATION bildirir ki, bu RM-640/RM-776 məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və müvafiq göstərişlərinə cavab verir. Uyğunluq Bəyannaməsinin surətini http://www.nokia.com/phones/declaration_of_conformity/ Internet saytında əldə etmək olar.

© 2011 Nokia. Bütün hüquqlar qorunur

Nokia, Nokia Connecting People, Ovi, Nokia Xpress print, Nokia Xpress audio mesajlaşma və Navi Nokia Corporation-nın əmtəə nişanları və ya qeydiyyatdan keçmiş əmtəə nişanlarıdır. Nokia tune Nokia Corporation-nın əsas nişanıdır. Bu sənəddə qeyd edilən digər məhsulların və ya şirkətlərin adları onların müvafiq sahiblərinin əmtəə adları və ya əmtəə nişanları ola bilər.

Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə müəyyən bir qisminin və ya tam surətinin çıxarılması, köçürülməsi, yayılması və ya saxlanması qadağan edilir. Nokia daimi inkişaf siyasətini təbiiq edir. Nokia bu sənəddə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna malikdir.



Includes RSA BSAFE cryptographic or security protocol software from RSA Security.



Java and all Java-based marks are trademarks or registered trademarks of Sun Microsystems, Inc.

Bu məhsul MPEG-4 Vizual Patent Portfel Lisenziyası əsasında (i) MPEG-4 Vizual Standarta əsasən şifrlənmiş məlumatın şəxsi və ya qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan istehlakçının şəxsi və ya qeyri-ticarəti xarakterli istifadəsi və (ii) lisenziyalı video provayderi tərəfindən təqdim edilmiş MPEG-4 videodan istifadə üçün lisenziya verilib. Başqa heç bir istifadə üçün lisenziya verilmir və ya təbiiq edilmir. Təbliğət, daxili və kommersiya məqsədli istifadə ilə bağlı ətraflı məlumat MPEG LA, LLC-dən əldə edilə bilər. <http://www.mpegla.com> saytna baxın.

Müvafiq qanunvericilikdə icazə verilən maksimum dərəcədə Nokia, ya da ona lisenziya verən hər hansı məlumatın və ya gəlirin itməsi və ya hər hansı xüsusi, təsadüfi, əhəmiyyətli, və ya dolayı yolla vurulan ziyanlara görə heç bir məsuliyyət daşımır.

Bu sənədin mətni "olduğu kimi" təqdim edilir. Müvafiq qanunvericiliyin tələbləri istisna olmaqla, bu sənədin dəqiqliyi, etibarlılığı və ya mətninə dair heç bir birbaşa və ya dolayı zəmanət, o cümlədən (lakin bununla məhdudlaşdırılmadan) əmtəə vəziyyəti və xüsusi məqsədlər üçün yararlılığına dair dolayı zəmanət verilmir. Nokia istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən bu sənədi dəyişdirmək və ya istifadədən çıxartmaq hüququna malikdir.

Bəzi məhsulların, funksiyaların, proqramların və xidmətlərin işləməsi regionlara görə dəyişə bilər. Ətraflı məlumat almaq üçün Nokia dileri və ya xidmət provayderiniz ilə əlaqə saxlayın. Bu cihazda ABS və digər ölkələrin ixracat qanun və qaydalarına tabe olan əşya, hər-hansı bir texnologiya, və ya proqram ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.

Nokia cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramlarının işləməsi, məzmunu və ya son istehlakçı dəstəyi ilə bağlı heç bir zəmanət vermir və ya məsuliyyət daşımır. Proqramdan istifadə etməklə, siz proqramın olduğu kimi təqdim edildiyini qəbul edirsiniz. Nokia cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramların işləməsi, məzmunu və ya son istehlakçı dəstəyi ilə bağlı heç nə təqdim etmir, heç bir zəmanət vermir və ya məsuliyyət daşımır.

KANADA FCC/SƏNAYE BİLDİRİŞİ

Sizin cihaz televizor, və ya radio üçün əngəl törədə bilər (məsələn, telefondan qəbulədiyi avadanlığa yaxın məsafədə olarkən istifadə zamanı). FCC, və ya KANADA SƏNAYE BİLDİRİŞİ belə əngəllərin aradan qaldırılması mümkün olmadıqda, sizdən telefondan istifadəni dayandırmağı tələb edə bilər. Sizə yardım lazım olduqda, öz yerli xidmət idarənizlə əlaqə saxlayın. Bu cihaz FCC qaydalarının 15-ci hissəsi və Kanada Sənayesi lisenziyadan azad RSS standartlarına cavab verir. Əməliyyat aşağıdakı iki vəziyyətə cavab verir: (1) Bu cihaz ziyanlı əngəl yaratmaya bilər, və (2) bu cihaz arzu olunmaz əməliyyat yarada biləcək əngəl də daxil olmaqla, hər-hansı bir alınmış əngəli qəbul etməlidir. Nokia tərəfindən icazə verilməmiş hər-hansı bir dəyişiklik, və ya modifikasiya istifadəçini bu cihazı işlətmək hüququndan məhrum edə bilər.

Model nömrəsi: C3-01/C3-01.5

/Məsələ 2.0 AZ

İndeks

A

ad günləri	42
axtarış	
— radio stansiyaları	48
antennalar	9

B

bağlantı	33, 37
batareya	55, 56
— daxiledilmə	6
— doldurmaq	8
— yüklənməsi	7
batareyanı doldurmaq	8, 55
batareyanın doldurulması	7
bildirişlər	41
Bluetooth	33, 34, 35, 36
brauzer	50
Bax <i>vəb-brauzer</i>	

C

cihaz	
— yandırmaq/söndürmək	10
cihazınızın fərdiləşdirilməsi	31, 32, 33
cihazı yandırmaq/söndürmək	10
cihaz proqramını	
— yeniləyir	17

Ç

çap	45
çat xidmətləri (IM)	29, 30

D

dəstək	15
dinamik	47
düymələr və hissələr	5

E

ekvalayzer	47
------------	----

elektron poçt	28
---------------	----

Ə

əks-taymer	42
ətraf mühitə dair məsləhətlər	54

F

fayl idarəedilməsi	18
fayl idarə edilməsi	54
fənər	15
FM radio	48, 49
fotosəkillər	
Bax <i>şəkillər</i>	

G

gələnlər, mesajlar	27
giriş kodları	10
görüşlər	42
göstəricilər	13

H

hesablar	28, 29
----------	--------

İ

IM (cəld mesajlaşma)	29, 30
IMEI nömrəsi	10

I

ictimai şəbəkələr	51
İnternet	50
İnternet zəngləri	20
iş masası	13, 30, 31, 32

K

kabel bağlantısı	36
kalkulyator	52
kamera	
— şəkilləri çəkmək	43
— şəkilləri və videoları göndərmək	44
— videoların çəkilişi	43
keş	50

kilid kodu	10, 53
kilidləmək	
— cihaz	53
— düymələr	11
— ekran	11
klaviatura kilidi	11
kontaktlar	
— əlavə etmək	22
— göndərilmə	23
— interfeys elementləri	31
— qruplar	23, 26
— nüsxələmək	14, 24
— saxlamaq	22, 24
— saxlanma	20
kontenti köçürmək	36, 46
konverter	52, 53
köçürümə kontenti	36, 46

Q

qayış	9
Qeydlər	43
qısa yollar	13, 31

M

mesajlar	27
— audio	28
— göndərmək	26
— qoşmalar	27
məlumat bağlantıları	
— Bluetooth	33, 34
— WLAN	37
məlumatın bərpa edilməsi	18
məlumatın nüsxəsinin çıxarılması	18
mətn daxilətmə	25
mətn daxilətməsi	24
mətn mesajları	26
məzmun köçürülməsi	14
məzmunun köçürülməsi	36
məzmunun nüsxələməsi	14
məzmunun ötürülməsi	36
MMS (multimedia mesaj xidməti)	26

mövzular	32
multimedia mesajları	26
musiqi	45, 47
— köçürümə	46

N

Nokai Ovi xidmətləri	39
Nokia dəstək məlumatı	15
Nokia Messaging	
— çat xidmətləri (IM)	29
Nokia Ovi	39
Nokia Ovi Pleyeri	40
Nokia Ovi Suite	40

O

offlayn profil	15
oflayn profil	15
Ovi Dükan	39
Ovi Kontaktlar	39
Ovi Mail powered by Yahoo!	39
Ovi Pleyer	
— Bax <i>Nokia Ovi Pleyeri</i>	
Ovi Suite	
— Bax <i>Nokia Ovi Suite</i>	
oyunlar	51

P

parametrlər	
— bərpaetmə	18
parametrlərin bərpası	18
PIN kodları	10
poçt	28
— göndərmək	29
— hesablar	28
— quraşdırılma	28
— oxumaq və cavablamaq	29
— yaratmaq	29
poçt qutusu	
— səs	27
profillər	
— fərdiləşdirmə	33

— fərdiləşdirmək	32
— yaratmaq	32
proqnozlu mətn daxilətmə	25
proqramlar	51
proqram yenilənmələri	16, 17
PUK kodları	10

R

radio	48, 49
-------	--------

S

saat	40, 41
saniyəölçən	41
səs	13
səs mesajları	27
SIM kart	15
— daxilədmə	6
sinxronlaşdırma	18
SMS (qısa mesaj xidməti)	26
söhbətlər	27
sürətli nömrə yığımı	23

Ş

şəkillər	
— baxış	44
— çap	45
— çəkmək	43
— göndərmə	34, 44
— köçürmək	36
— köçürmə	36
— qaydaya salmaq	44
— nüsxələmək	14
— redaktə etmək	45
Bax <i>şəkillər</i>	
şəkilləri çəkmək	
Bax <i>kamera</i>	

T

tapşırıqlar	42
tarix və vaxt	40
Telefon dəyişikliyi	14

təcili yardım zəngləri	59
təhlükəsizlik kodu	10, 53
təqvim	34
Təqvim	42
toxunuş ekranı	11, 12
tonlar	33
tullantıların təkrar istifadə edilməsi	54

U

ucadanışan	13
uçuş profili	15
USB bağlantısı	36
USB ilə dördurmaq	8

V

vaxt və tarix	40
vəb	50
vəb-brauzer	50
— keş	50
— kukilər	50
— veb-səhifələrinə baxış	50
video	
— köçürmə	36
— yazılış	43
videolar	
— göndərmə	34, 44
— göstərmək	44, 46
— köçürmək	36
— nüsxələmək	14
vizitkalar	34
vizit kartları	23

W

WLAN (simsiz lokal şəbəkə)	37, 38
----------------------------	--------

Y

yaddaş	54
yaddaş kartı	7, 54
yazılış	
— səslər	49
— video	43

— zənglər	49
yeniliklər	
— cihazın proqram təminatı	16
yubileylər	42
yükləmələr	
— oyunlar	51
— proqramlar	51

Z

zavod parametrləri, bərpaetmə	18
zənglər	
— edilmə	19
— İnternet zəngləri	20
— jurnal	19, 20
— konfrans	21
— məhdudlaşdırma	22
— təcili yardım	59
— yönəldilmə	20
zəngli saat	41
zəngli saatlar	42
zəng tonları	33